



BİNƏQƏDİ

GƏNCLƏR
TƏNTƏNƏ İLƏ
HƏRBİ XİDMƏTƏ
YOLA SALINDI



№28 (122) | 24 iyul 2015

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa böyük önəm verir

İyulun 22-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycana rəsmi səfərə gəlib. Qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın indiki vəziyyəti və perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycanla Avropa İttifaqı arasında indiyə qədər həm Avropa İttifaqı strukturları, həm də Avropa ölkələri ilə geniş və çox tərəfli əlaqələr mövcuddur. İqtisadi, siyasi, ticari, enerji, mədəni, idman və digər sahələrdə əlaqələr məmnunluq doğursa da əməkdaşlığın məzmunu və forması daha da dəqiqləşdirilməli və konkretləşdirilməlidir. Söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədin tezliklə hazırlanıb imzalanmasının vacibliyi qeyd olunub.

Sonra görüş təkbətək davam etdirilib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun birgə mətbuat konfransı olub. Dövlətimizin başçısı və Donald Tusk mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev bu səfərin ikitərəfli münasibətlərə töhfə verəcəyinə ümidvar olduğunu bildirib, mövcud əməkdaşlığın gələcəkdə daha yüksək tempə

inkışaf edəcəyinə əminliyini ifadə edib. Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsinin aparıldığını vurğulayan dövlət başçısı bununla bağlı BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnaməsini xatırladı, lakin işğalçı Ermənistanın dünya birliyinə meydan oxuyaraq öz təcavüzkar əməllərindən hələ də əl çəkmək niyyətində olmadığını diqqətə çatdırdı: "Biz ümid edirik ki, beynəlxalq ictimaiyyət Azərbaycan torpaqlarından çıxması üçün təcavüzkarlara daha çox təzyiq göstərəcək və işğal olunmuş ərazilər azad edilən kimi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə başlanıla bilər. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və münaqişə də bu zəmin üzərində öz həllini tapmalıdır".

Azərbaycanın Avropa ilə sıx iqtisadi əməkdaşlıqda maraqlı olduğunu vurğulayan Prezident İlham Əliyev bunun üçün yaxşı potensialın mövcudluğunu diqqətə çatdırdı: "Bu gün biz enerji təhlükəsizliyi ilə bağlı məsələləri də müzakirə etdik. Biz Avropa ilə yaxşı tərəfdaşlıq və keçən ilin sentyabr ayında Bakıda icrasına start verilmiş "Cənub" qaz dəhlizi layihəsi artıq fəal icra olunur. Azərbaycan bu layihənin təşəbbüskarı olub və layihəni vaxtında icra etmək üçün tərəfdaşlarla, qonşu ölkələrlə və

sərmayədarlarla fəal şəkildə işləyir... Bu ilin mart ayında "Cənub" qaz dəhlizi layihəsinin bir hissəsi olan TANAP layihəsinin tikintisinə start verilib. Beləliklə də işlər cədvəl üzrə gedir. Bu, enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyini ölkələrin milli təhlükəsizliyindən ayırmaq olmaz. Bu, enerji şaxələndirilməsi layihəsidir. Çünki "Cənub" qaz dəhlizi təkcə təchizat marşrutlarının şaxələndirilməsi deyil, ondan daha önəmli olan təchizat mənbələrinin şaxələndirilməsidir. Azərbaycan öz resursları, infrastrukturunu, bu meqa enerji layihələrinin həyata keçirilməsi təcrübəsi ilə öz rolunu oynayır. Biz çox şadiq ki, Azərbaycanın bu sahədəki rolu bu yaxınlarda Avropa İttifaqı tərəfindən qəbul olunan sənədlərdə öz əksini tapıb".

Dövlətimizin başçısı görüşdə digər qarşılıqlı maraqlı doğuran məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldığını mətbuat nümayəndələrinin diqqətinə çatdırdı.

Avropa İttifaqı Şurasının prezidenti Tusk mətbuata bəyanatında dövlətimizin başçısı İlham Əliyevlə ikitərəfli münasibətləri əhatə edən ətraflı müzakirələr aparıldığını diqqətə çatdırdı: "Azərbaycan enerji sahəsində bizim etibarlı və strateji tərəfdaşımızdır. Biz bu tərəfdaşlığı daha da genişləndirmək istəyirik. Avropa Enerji Birliyinin məqsədlərindən biri də qazdan təhdid kimi istifadə olunması imkanının istisna edilməsidir. Ukraynada baş verən münaqişə bunu göstərir ki, bu cür təhdidlər hələ də mümkündür. Buna görə də



Avropa İttifaqı öz təchizatının şaxələndirilməsinə sadıqdır və bu məsələdə Azərbaycan əsas tərəfdaşdır.

Bu gün biz ümumi strateji marağımıza xidmət edən "Cənub" qaz dəhlizi layihəsinin inkişaf etdirilməsi və rəqiblərimizin nə etməsindən asılı olmayaraq onun vaxtında tamamlanmasını təmin etməklə bağlı həmrəyik. Avropa üçün bu, təchizatın şaxələndirilməsi, Azərbaycan üçün isə tələbatın şaxələndirilməsi məsələsidir. Azərbaycanın regionda Avropa İttifaqının ən əsas kommersiya tərəfdaşlarından biri olmaq potensialı var. Avropa İttifaqı artıq Azərbaycanın əsas ticarət tərəfdaşdır və onun

önəmli sərmayədarlarından biridir. Biz növbəti illərdə bu kommersiya münasibətlərini daha da genişləndirəcəyik. Ölvərişli ticari və investisiya mühitinin yaradılması üçün yaxşı idarəetmənin və qanunun aliliyinin vacib olduğunu xatırlatmaq istəyirəm. Avropa İttifaqı lazım gələrsə öz köməyini göstərməyə hazırdır. Ümid edirəm ki, Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmaq üçün danışıqları tezliklə yekunlaşdıracaq. Biz yeni geniş, ikitərəfli razılıq vasitəsilə münasibətlərimizin daha yaxşı necə irəliləməsinə dair müzakirə apardıq. Biz yeni danışıqlar mərhələsi və strateji tərəfdaşlıq sazişi üzərində razılığa gəldik".

Avropa İttifaqının, o cümlədən quruma üzv olan bütün dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini vurğulayan Aİ rəsmisi bununla bağlı heç bir fikir ayrılığının mövcud olmadığını diqqətə çatdırdı: "Avropa İttifaqı və ona üzv olan ölkələr "Dağlıq Qarabağ respublikası"ni tanımır. Status-kvo qəbul olunmazdır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Avropa İttifaqı üçün prioritet olaraq qalır. Biz ATƏT-in Minsk qrupu həmsədrliyinin vasitəçilik sözlərini dəstəkləməyə davam edirik.

Nəhayət, biz insanların hərəkət azadlığını, xalqları

mız arasında səyahət və bir-bəşə əlaqəni asanlaşdırmaq üçün ümumi arzumuzu müzakirə etdik. Mən keçən ilin payızında viza sadələşdirilməsi və readmissiya müqaviləsinin qüvvəyə minməsinə alqışlayıram. Bu, çox vacib addım idi. Ötən il Şengen ərazisinə Azərbaycanından 70 min nəfər səfər edib. Bu, ondan əvvəlki illə müqayisədə təxminən 20 faiz artım deməkdir və verilən vizaların üçdəbiri uzunmüddətli və çoxgirişli vizalar idi. Mən gələcək illərdə bizim vacib əlaqələrimizin daha da gücləndirilməsinin davam etdirilməsinə səbirsizliklə gözləyirəm".

Sonra jurnalistlərin sualları cavablandırılıb.

140 il əvvəl yandırılan çiraq indi daha gur şölələnilir

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb

Mətbuat nümayəndələrinin salamlayan dövlətimizin başçısı görüşdə nitq söyləyib: "Sizi və bütün Azərbaycan xalqını Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə təbrik etmək istəyirəm. Bu gözəl bayram ərəfəsində jurnalistlərin böyük bir qrupu – 200-ə yaxın mətbuat işçisi mənim sərməclərimlə orden, medal və fəxri adlarla təltif olundu. Onları da təbrik edirəm və sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Doğrudan da böyük əlamətdar bir tarixdir. Biz fəxr edirik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir. Ancaq bu da həqiqətdir ki, müstəqillik

dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır. Bu barədə biz sizinlə dəfələrlə danışmışıq, – xüsusilə 1998-ci ildə Prezident Heydər Əliyevin tarixi Fərmanı ilə senzuranın ləğv olunması mətbuat üçün yeni dövr açdı və Azərbaycan mətbuatı artıq tam şəkildə azad mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır.

Bu gün Azərbaycan mətbuatı, deyə bilərəm ki, yeni səviyyəyə qalxa bilmişdir. Mən burada ilk növbədə, Mətbuat Şurasının fəaliyyətini qeyd etmək istəyirəm. Artıq 12 ildir ki, Mətbuat Şurası fəaliyyət göstərir. Mətbuat Şurasının fəaliyyətini həm Azərbaycan jurnalistləri, eyni zaman-



da, Azərbaycan ictimaiyyəti də görür və hesab edirəm ki, yüksək qiymətləndirir. Çünki Şura yaranana qədər Azərbaycan mətbuatında gedən proseslər, deyə bilərəm, imkan vermirdi ki, mətbuat tam müstəqil mətbuat kimi fəaliyyət göstərsin. Azərbaycan mətbuatının keçid dövrü o illərdə olmuşdur. Mətbuat Şurası isə böyük funksioneri öz üzərinə götürmüşdü. İlk növbədə, jurnalistlərin hüquqlarını qorumağa başlamışdır. Hesab edirəm ki, bu istiqamətdə böyük nailiyyətlərə çatmışdır. Zənnimcə, məhz buna görə, bu gün jurnalistlərimizin mütləq əksəriyyəti Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirir. Eyni zamanda, Mətbuat Şurası

iqtidarla mətbuat arasında bir körpü idi. Mətbuat Şurası bu funksioneri bu gün də uğurla icra edir.

Bununla bərabər, hesab edirəm ki, bugünkü mətbuatımızın yüksək səviyyəyə qalxmasında Mətbuat Şurasının çox böyük rolu olmuşdur. Çünki bu, fikrimcə, sadəcə olaraq mətbuatla bağlı olan məsələ deyil. Bu, ümumiyyətlə, cəmiyyətimizin inkişafı ilə bağlı olan məsələdir. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illərində Azərbaycan mətbuatında bəzən gedən yazılar bizim nə əxlaq normalarımıza, nə milli dəyərlərimizə sığmırdı. Bu da yəqin ki, keçid dövrünün bir əlaməti idi.

Ardı səh. 2-sə

• TƏDBİR

3



Binəqədidi sahibkarlarla işgüzar forum keçirilib

• CƏMIYYƏT

4



"Binəqədinin dostları" mükafatlandırıldı

• SOSIAL

5



Sənədsiz tikililər və qarşıya çıxan problemlər...

• MİLLİ MƏTBUAT

6



"Əkinçi"dən başlayan şərəfli inkişaf yolu

140 il əvvəl yandırılan çıraq indi daha gur şölələninir

Əvvəlki sah. 1-də

Çünki azad mətbuat yaranmışdı və senzura ləğv edilmişdi. Bəzi hallarda təhqirlərə, yalanlara rast gəlinirdi.

Hesab edirəm ki, Mətbuat Şurasının bu sahədəki fəaliyyəti bütün cəmiyyət üçün çox dəyərli olmuşdur. Bu gün belə hallara çox az-az rast gəlinir. Hesab edirəm ki, biz gələcəkdə, ümumiyyətlə, milli dəyərlərimizə, adət-ənənələrimizə, cəmiyyətdə əsrlər boyu formalaşmış davranış qaydalarına xas olmayan yazılara rast gəlməyəcəyik.

Ona görə, mən bir daha öz fikrimi bildirmək istəyirəm. Demək istəyirəm ki, Mətbuat Şurasının çox böyük funksiyası var. Mən bunu yüksək qiymətləndirirəm və sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

O ki qaldı dövlət siyasətinə, hesab edirəm ki, bunu jurnalistlər yaxşı bilir, görür. Bizim siyasətimiz istənilən sahədə səmimidir və birmənalıdır. Azərbaycan cəmiyyəti bizim siyasətimizlə bağlı fikirləri vaxtaşırı təbii ki, eşidir. Bizim hər bir məsələ ilə bağlı mütəmadi qaydada konkret yanaşmamız var. Hesab edirəm ki, istər siyasi və iqtisadi islahatlarla, beynəlxalq məsələlərlə, ölkə daxilində gedən proseslərlə, o cümlədən mətbuatın inkişafı ilə bağlı Azərbaycanın iqtisadi inkişafı üçün artıq bəllidir.

Mən tam əminəm ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu, bizim şüurlu seçimidir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, bu, cəmiyyət üçün lazımdır. Mən dəfələrlə demişəm, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır ki, Azərbaycanın dayanıqlı inkişafı təmin edilsin.

Bu gün Azərbaycanda azad cəmiyyət formalaşmışdır. Mən cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirirəm. Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir. Azad mətbuatın artıq formalaşması və uğurlu fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir. Azərbaycanda bütün başqa azadlıqlar da – söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur. Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və radio kanal fəaliyyət göstərir. Heç bir məhdudiyət yoxdur və bu, bizim böyük sərvətimizdir.

Bir daha demək istəyirəm ki, demokratik inkişafı azad mətbuatı təşəvvür etmək mümkün deyil. Bir daha demək istəyirəm, həm jurna-

listlər bunu bilsinlər, həm bizim ictimaiyyət də bir daha Azərbaycanın rəsmi mövqeyini eşitsin ki, Azərbaycanda gələcəkdə də bütün azadlıqların təmin olunması siyasəti davam etdiriləcək. Bu, bizim üçün prioritet məsələdir və ölkəmiz məhz bu yolla uğurla inkişaf edə bilər.

Əlbəttə, siyasi islahatlar iqtisadi islahatlarla da dəstəklənməlidir. Çünki əks təqdirdə uğurlarımız yarımçıq olar. Bildiyiniz kimi, iqtisadi sahədə də islahatlar aparılır. Bu gün bütün dünyada, bölgədə yaşanan böhranlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, insanların rifah halı yaxşılaşır və Azərbaycan öz taleyini özü müəyyən edir. Hesab edirəm ki, bu, bizim ən böyük sərvətimizdir. Müstəqillik dövründə biz sözün əsl mənasında müstəqil siyasət aparırıq. Bu siyasətin mərkəzində Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşının maraqlarıdır. Bu maraqlar bizim üçün hər şeydən üstündür.

Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanların məlumatlarına tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıb. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.

Müstəqilliyimizin ilk illərində bizə bəzən elə gəlirdi ki, Qərbdə mövcud olan hər bir sahə görə Azərbaycanda da təbii olunsun. Bizim təşəvvürümüz belə idi ki, ən mütərəqqi təcrübə oradadır, ən azad cəmiyyət orada formalaşmışdır. Ancaq illər keçdikcə biz görürük ki, heç də hər zaman belə deyil. O cümlədən yəqin ki, mətbuatla bağlı olan fikirlər indi sizdə də, məndə də var. Görürük ki, Qərbi ölkələrində hər hansı bir vacib mövzu ilə bağlı mətbuatda fikir ayrılığı yoxdur. Əksinə, hər hansı bir alternativ fikri tapmaq çox çətin olur. Biz bunu istər ölkələrin daxili siyasəti ilə, daha çox isə xarici siyasətlə bağlı əyani şəkildə görürük. Qərb mediası Qərbin siyasi maraqlarını maksimum dərəcədə müdafiə edir. Əlbəttə ki, bu, təqdirəlayiq bir haldır. Baxmayaraq ki, bu, azad mətbuatın tam şəkildə təzahürü deyil. Ancaq ölkələrin, yaxud da ki, təşkilatların maraqlarını təmin etmək üçün bu, əl-



bəttə, təqdirəlayiq bir haldır. Bizdə də elə olmalıdır və hesab edirəm ki, biz də bu yolla gedirik. Çünki cəmiyyətimiz milli ideyalar, milli, strateji maraqlar ətrafında birləşib. Cəmiyyətdə bizim strateji seçimişimizlə, ölkəni narahat edən əsas problemlərlə bağlı fikir ayrılığı yoxdur. Bizim mətbuatımız da əlbəttə ki, ilk növbədə, dövlətimizin strateji maraqlarını, dövlətimizin şəraitində yaşamasını müdafiə etməlidir və milli maraqlarımızı beynəlxalq müstəqillikdə də qoruyub saxlayır. Mən hesab edirəm ki, son vaxtlar, son illər ərzində bizim mətbuatımızda bu istiqamətdə ciddi dönüş yaranmışdır. Nəzərə alsaq ki, XXI əsr informasiya əsridir, əlbəttə, biz bunu daim diqqətdə saxlamalıyıq.

Əlbəttə, bizim mətbuatımız ölkədə gedən müxtəlif proseslərlə bağlı operativ məlumat verir. Onu da qeyd etməliyəm ki, bir çox hallarda ölkədə, misal üçün, hər hansı pozuntular baş verdikdə, qüsurular olanda, yaxud da, hər hansı bir xoşagəlməz vəziyyət yarananda mən məlumatı, o cümlədən mətbuatdan əldə edirəm. Bu, mənim üçün də çox əhəmiyyətlidir. Çünki yəqin, siz də bilirsiniz ki, Prezidentin hadisələrlə bağlı bilavasitə mətbuatı çıxışı yoxdur, vasitəçilər, köməkçilər, administrasiya işçiləri, digər mənbələr var. Ona görə, bəzi hallarda məlumatı ya gecikir, ya gəlmir, ya da, o da sirs deyil ki, məlumatı gizlətmək istəyirlər. Ona görə, Azərbaycan azad mətbuatının mövcudluğu mənim də işimi yüngülləşdirir. Administrasiya, digər yerlərdə, digər strukturlarda işləyənlər bunu bilirler ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm və dərhal reaksiya verirəm. Ən azı, bu, yoxlanılmalıdır, eger həqiqətdirsə ölçü götürülməlidir. Ona görə, sizin işiniz mənim üçün də çox dəyərlidir, əhəmiyyətlidir və mən bunu yüksək qiymətləndirirəm. Bu, belə də olmalıdır, çünki ölkədə həllini gözləyən problemlər hələ ki, çoxdur. Bir çox məsələlər öz həllini tapıbdır. Ancaq hələ ki, həm siyasi islahatlarla, iqtisadi inkişafıla bağlı görülməli işlər çoxdur. Hesab edirəm ki, xüsusilə, idarəetmə sistemində islahatlar daha da dərinləşməlidir.

Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşına-

lıq halları, digər xoşagəlməz hallar – korrupsiya, rüşvət-xorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək. Ona görə, mətbuatın burada nadir rolu var. Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq.

Son vaxtlar Bakının hər hansı bir yerində eger bir ağac kəsilirsə dərhal qəzetlərdə, internet saytlarında bu barədə məlumat gəlir. Dərhal reaksiya verilir və ölçü götürülür. Digər sahələrdə də, həmçinin. Mən dəfələrlə həm iş adamlarına, həm, ümumiyyətlə, vətəndaşlara müraciət etmişəm ki, eger hər hansı bir ədalətsizlik, qanun pozuntusu, özbaşınalıq baş verirsə, dərhal reaksiya verin. İndi bu reaksiyanı vermək üçün kifayət qədər imkanlar var. Azərbaycanda internet şəbəkəsi geniş yayılıb. Əhəlinin 75 faizi internet istifadəçisidir. Biz indi hər bir yaşayış məntəqəsinə genişləndirilən internet şəbəkəsinin təmin etməyə çalışırıq.

Ona görə, mən bir daha qeyd etmək istəyirəm ki, bu sahədə hələ görüləsi işlər çoxdur. Şəxsən mənim üçün mətbuat burada çox gözəl dəstəkçi rolunu oynayır. Əminəm ki, gələcəkdə biz bu əməkdaşlığı davam etdirəcəyik.

Bu gün Azərbaycan siyasəti xalqın iradəsinə söykənir. İstər daxili, istər xarici siyasət məsələlərində əsas amil budur.

Əlbəttə ki, biz öz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla inkişaf etdirəcəyik. Ancaq ona da hazır olmalıyıq ki, biz bundan sonra da müxtəlif xarici mətbuat orqanlarında Azərbaycanla bağlı təhqirəmiz, yalan, böhtan əsasında yazılmış məqalələrlə üzləşəcəyik.

Nə etməli? İlk növbədə, biz Azərbaycan həqiqətini dünyaya çatdırmalıyıq. Bu gün bu istiqamətdə fəal iş gedir. Həm dövlət orqanları, həm Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, həm də bizim mediamız bu sahədə böyük işlər görürlər.

Mən hesab edirəm ki, gələcəkdə xarici dillərdə internet saytlarının sayı daha da çox olmalıdır. Bu gün bu saytlar var və biz onların sayını artırmalıyıq. Hesab edirəm ki, Azərbaycanın ən reytingli internet saytlarının mütləq başqa dillərdə də variantları olmalıdır. Çünki biz ölkə daxilindəki problemləri, əlbəttə ki, aşkar edirik, görürük, həll etməyə çalışırıq. Ancaq biz Azərbaycan həqiqətini dünyaya çatdırmalıyıq. Bugünkü Azərbaycan necə inkişaf edir? Hansı nailiyyətləri var? Dünya xəzinəsinə hansı töhfələr verir? Bu istiqamətdə hələ görülməli işlər çoxdur. Burada əlbəttə ki, dövlət dəstəyi də olmalıdır və olacaqdır. Xüsusilə internet məkanında daha da böyük işlər görülməlidir. Çünki gələcək məlumatı internetdən əldə edənlərin sayı daha da artacaq.

Biz erməni təbliğatını ifşa etməliyik. Biz dünya ictimaiyyətinə çatdırmalıyıq ki, biz zə qarşı olan hücumların arxasında nələr dayanır. Bu da çox sadə bir yanaşmadır. Erməni lobbisi nəyə görə bizə qarşı bu fəaliyyəti aparır? İlk növbədə, düşmənciliyə görə. Bu onların əbədi düşmənləridir. Bunu heç kim heç vaxt yaddan çıxarmasın. Digər tərəfdən, sübut etməyə çalışırıq ki, Azərbaycanda demokratiya yoxdur, insan haqları pozulur və beləliklə, erməni azlığı gələcəkdə Azərbaycanın tərkibində yaşaya bilməz. Halbuki bu, tam cəfəngiyatdır. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bütün millətlərin, dinlərin nümayəndələri Azərbaycanda qardaşlıq şəraitində yaşayırlar. Bizim ölkəmizdə nadir şərait yaradılıb və bu, indi bir çox ölkələr üçün nümunə ola bilər. Ancaq bu təbliğatın və anti-Azərbaycan kampaniyasının arxasında əsas təzis məhz bundan ibarətdir. Yəni də Qarabağ mövzusunda, Dağlıq Qarabağ mövzusunda. Ona görə, biz Azərbaycanı dünyaya media məkanına müasir, inkişafda olan, açıq, tolerant ölkə kimi təqdim etməliyik. Bununla bərabər, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixi həqiqətləri, həm Azərbaycanın mövqeyini və ümumiyyətlə, indiki vəziyyəti daha geniş işıqlandırmalıyıq. Çünki Ermənistan daim çalışır ki, mahiyyətlə bağlı məlumatlar heç yerə çıxmınsın. Bəli, deyirlər münaqişə

var, gəlin bunu sülh yolu ilə həll edək. Amma münaqişə necə yaranıb? Bunun səbəbləri nədir? İşğalçı kimdir? İşğalın qurbanları kimlərdir? Yəni, bu barədə əlbəttə ki, onlar və onlarla əlbir olan xarici media qurumları heç bir məlumat vermirlər. Bu missiya bizim üzümüzü düşür və həm özümüzü bizi etməliyik. Xarici media resursları ilə bizim daha sıx əlaqələrimiz olmalıdır. Bilirəm ki, indi xarici jurnalistlər Azərbaycana vaxtaşırı səfərlər edirlər. Həmçinin erməni təbliğatı nəticəsində Azərbaycan haqqında formalaşmış qeyri-adekvat rəy də onlar ölkəmizə gələndən sonra tamamilə aradan götürülür. Ona görə, həm xarici media nümayəndələrini Azərbaycana dəvət etmək, Azərbaycan jurnalistlərinin xaricə səfərlərini təşkil etmək vacibdir. Qərbin aparıcı media qurumları ilə əməkdaşlıq formatı yaradılmalıdır, məsləhətləşmə, yaxud da ki, sadəcə olaraq informasiya mübadiləsi aparılmalıdır. Biz bu yolla, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün xarici media məkanına daha çox çıxış əldə edə bilərik.

Əlbəttə, bu açıq, yəni, ədalətli mübarizədə bizim arqumentlərimizə qarşı erməni tərəfi heç bir arqument qoya bilməz. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan əzəli Azərbaycan torpağıdır. Bunu siz bəlkə də hamıdan yaxşı bilirsiniz. Bugünkü Ermənistanın ərazisində yerləşən şəhərlərin, kəndlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir və Azərbaycan xalqı o torpaqlarda əsrlər boyu yaşamışdır.

Məsələnin hüquqi tərəfi Azərbaycanın mövqeyini birmənalı dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Postsovet məkanında olan heç bir başqa münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası heç bir qətnamə qəbul etməmişdir. Yəni, bu, məsələnin həlli üçün əsas sənəddir. Yəni, hüquqi, tarixi amillər bundan ibarətdir və bu gün də Ermənistan, sadəcə olaraq, bir marionetka kimi bu bölgədə xarici ianələr hesabına fəaliyyət göstərir.

Ermənistan dövlət müstəqilliyini çoxdan itiribdir. Ən yaxşı halda ona forpost deyirlər. Amma əslində o, bölgədə

nökərlilik edir. Əgər erməni xalqının seçimi budursa, biz heç nə deyə bilmərik. Amma inanmıram ki, erməni xalqı müstəqillik arzularını ilə yaşadığı dövrdə bax bu müstəqilliyi təsəvvür edirdi və bunun səbəbi nədir? İşğalçı siyasətdir. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmasaydı, əlbəttə ki, erməni xalqı da real müstəqilliyə qovuşa bilərdi.

Bir sözlə, hesab edirəm ki, xarici media məkanında bizim fəaliyyətimiz bax, bu iki istiqamət üzrə aparılmalıdır – münaqişə ilə bağlı həqiqətlər və Azərbaycan realıqları ilə bağlı həqiqətlər. Biz bunları çatdırmalıyıq. Biz istəyirik ki, bizi daha da yaxşı tanısinlər. Avropa Oyunları zamanı bizə bəziləri irad tuturdular ki, Azərbaycan bu Oyunları özünü tanımaq üçün keçirir. Burada heç bir qəbahət yoxdur. Hər bir ölkə istəyir ki, özünü təqdim etsin. İnkişaf etmiş ölkələr istəmirmi? Əlbəttə istəyir. İstəməsəydilər, onlar da buna bənzər oyunları keçirməzdilər. Bu, bizim təbii istəyimizdir. Biz istəyirik ki, bizi tanınsınlar, görsünlər necə inkişaf edirik. Görsünlər ki, cəmi 24 il ərzində biz nələr əldə etmişik, nələr yaratmışıq. Kənardan heç bir yardım almadan bunları özümüz yaratmışıq. Hələ Qarabağ münaqişəsi ola-ola. Ona görə, biz çalışacağıq bundan sonra da Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilsin. Azərbaycan təqdimatları keçirilsin ki, xaricdə bizi daha da yaxından tanınsınlar, daha da çox hörmət etsinlər, bizimlə daha da çox hesablaşsınlar. Belə olan halda, bizim maraqlarımız daha da böyük dərəcədə təmin ediləcək.

Hesab edirəm ki, bizim cəmiyyətimizdə bu məsələlərlə bağlı çox müsbət proseslər gedir. Bir daha qeyd etmək istəyirəm ki, cəmiyyətimiz vahid maraqlar, xalqımız milli ideyalar ətrafında birləşib. Biz hamımız çalışırıq və çalışacağıq ki, ölkəmizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı rifahını təmin edək. Əlbəttə ki, burada həm iqtidarın üzərinə böyük funksiya, həm də mətbuatın üzərinə böyük vəzifələr düşür. Qeyd etdiyim kimi, mətbuat işçiləri bu vəzifələrin öhdəsindən şəərəflə gəlinlər. Sizi bir daha salamlayıram, təbrik edirəm və sizə gələcək uğurlar arzulayıram.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü, "Şərqi" qəzetinin baş redaktoru Akif Aşırılı, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimovlu çıxış edərkən müasir dövrdə mətbuatımızın qarşısında duran vəzifələrdən, görülən və görülməli işlərdən, problemlərin aradan qaldırılması yollarından ətrafı danışsınlar, dövlətimizin mətbuatın inkişafına göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildirdilər.

Mətbuatımızın keçirdiyi şanlı yoldan, müasir dövrdə gördüyü işlərdən və qarşılaşdığı problemlərdən, habelə ölkə başçısının bu sahəyə diqqət və qayğısından danışıb Ə.Amaşov Mətbuat Şurasının xüsusi mükafatını ölkə başçısına təqdim edib.

Sonda xatirə şəklində çəkilir.

BİNƏQƏDİ

Təsisçi:
Bineqedi Rayon İcra Hakimiyyəti

Baş redaktor:
Rüfət Mərdanov

Ünvan:
AZ1130, Bakı, Bineqedi rayonu,
Nizami Nərimanov küçəsi, 75

Tel.: (012) 563 57 28

E-mail: bineqedi-qazet@mail.ru

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

"Bineqedi" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi,
"Azərbaycan" nəşriyyatında çap edilmişdir

Tiraj: 2000 | Qiyməti: 40 qəpik

Binəqədi bələdiyyələrinin media nümayəndələri ilə görüşü



M. ORUCOV

İyulun 23-də Novxanı bağlar massivində yerləşən AQUA PARK istirahət mərkəzində milli mətbuatın 140 illik yubileyi münasibəti ilə "Bələdiyyə-mətbuat əməkdaşlığı: yeni mərhələ və hesabatlıq" mövzusunda tədbir keçirilib. Toplantıda Binəqədi rayon, Binəqədi qəsəbə, Biləcəri, Xocasən və M. Ə. Rəsulzadə qəsəbələrinin bələdiyyə sədrləri, bələdiyyə üzvləri və mətbuat nümayəndələri iştirak ediblər.

Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibəti ilə jurnalistləri təbrik edən M.Ə. Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirdi ki, özüünüidarəetmə qurumları ilə mətbuat nümayəndələrinin görüşlərinin mütəmadi təşkili böyük əhəmiyyət kəsb edir. Azərbaycan bələdiyyələrinin yaranması tarixindən danışan sədr qeyd etdi ki, ölkəmizdə bələdiyyə institutunun formalaşması və hüquqi bazası məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: "Ulu öndərin rəh-

bərliyi altında hazırlanan və 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilib. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu hadisədən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə hakimiyyətin əks mərkəzləşməsi prosesinə start verilib. Beləliklə də ümummilli liderimizin söyi ilə dövlət quruculuğu sahəsində aparılan islahatlar nəticəsində və Avropa Şurasının təklifləri nəzərə alınmaqla, ölkəmizdə bələdiyyə institutu yaradıldı. Bu gün əminliklə demək olar ki, respublikamızda yerli özüünüidarəetmə sisteminin formalaşdırılması istiqamətində kifayət qədər hüquqi baza mövcuddur".

Son 6 ay ərzində M.Ə. Rəsulzadə bələdiyyəsində görülən işlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən sədr xatırladı ki, ölkə başçısının məlum qərarı ilə 2007-ci ildən bələdiyyələr tərəfindən əhaliyə torpaq verilməsi və ya satılması qa-

dağan olunub və hazırda bu proses yalnız hərəc yolu ilə həyata keçirilir. Bələdiyyələrin büdcəsinin əmlak və torpaq vergisi hesabına formalaşdığı deyən H.Hüseynov vergilərin toplanması zamanı üzvlərdəki problemlərdən də söhbət açdı.

Binəqədi rayon bələdiyyəsinin sədri Sitarə Cəbbarova rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə danışaraq qeyd etdi ki, bələdiyyələrin mətbuatla əlaqəli işləməsi günün əsas tələblərindəndir.

Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev və Xocasən bələdiyyələrinin sədri Anar Abbasov çıxışlarında son altı ay ərzində təmsil etdikləri ərazilərdə aparılan abadlıq-quruculuq işləri, həmçinin gələcək fəaliyyətləri barədə görüş iştirakçılarına ətraflı məlumat veriblər.

Sonra bələdiyyə sədrləri iştirakçılarını ünvanladılar ki, sualları cavablandırsınlar. Tədbirin sonunda bir qrup mətbuat nümayəndəsinə "Bələdiyyə dostu" Fəxri diplomu təqdim olunub.

"Binəqədinin dostları" mükafatlandırıldı

SİYAVUŞ ƏMİRLİ

İki ildən artıqdır fəaliyyət göstərən "Binəqədinin dostları" mətbuat klubu müxtəlif layihələri ilə diqqəti cəlb edir. Jurnalistlərin ümumi maraqları əsasında birləşmiş könüllü birlik kimi fəaliyyət göstərən klub Binəqədi rayonu ərazisində həyata keçirilən layihələr, tikinti-quruculuq işləri, yeniliklər, ümumiyyətlə, rayonun sosial-iqtisadi həyatında baş verən mühüm hadisələrlə bağlı cəmiyyətin mövqeyini öyrənməyi, bu məsələdə müxtəlif resurslardan, sosial institutlardan yararlanmağı, sosioloji sorğular təşkil etməyi və onun KİV-də təqdimatını həyata keçirməyi qarşısına məqsəd qoyub.

Azərbaycan milli mətbuatının 140 illiyi ərəfəsində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və "Binəqədinin dostları" mətbuat klubunun təşkilatçılığı, "CafeMedia"-nin təşkilatı dəstəyi ilə daha bir ilk imza atıldı. Jurnalist Gülsənə Mustafayevanın ideya müəllifi olduğu "Mənim mətbuat katibim" layihəsi milli mətbuatımızın 140 illiyinə həsr olunmuşdur. Layihənin məqsədi jurnalistlərlə qarşılıqlı faydalı əmək-



140 illiyi münasibətilə təbrik edir, uzun ömür, cəsaqlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram".

Sonra layihənin ideya müəllifi Gülsənə Mustafayeva jurnalistləri xüsusi hazırlanmış seçki qutusunun ətrafına dəvət edərək, ən fəal mətbuat katibinə səs vermələrini xahiş etdi. Səsvərmənin nəticələrinə əsasən, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova I-ci yerə layiq görüldü. I, II və III yerlərin sahibləri və digər mətbuat katibləri diplom və fəxri formalarla təltif edildilər. Eyni

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov: "Maraqlı və kreativ ideyaya görə təşkilatçılara və bizi dəstəkləyən jurnalistlərə minnətdarlığımı bildirirəm. Milli mətbuatımızın 140 illiyi münasibətilə Azərbaycan jurnalistlərini təbrik edirəm".

"Palitra" qəzetinin əməkdaşı Fuad Hüseynzadə: "Düzü, bu tədbir mənim üçün gözəlməz oldu. İstər tədbirin yeri, istərsə də formatı tam fərqli idi. Binəqədi Rayon İcra Hakimiyyəti həmişəki kimi kreativ tədbirlər keçirməklə media əhlini bir

sadə idi, həm də iştirakçılar tam sərbəst və səmimi davranırdılar. Gənc və istedadlı musiqiçilər tədbirə əlavə rəng qatır, daha da maraqlı edirdilər. Ən nəhayət, əvvəllər media mənsublarını müxtəlif dövlət qurumlarının mətbuat xidməti rəhbərləri mükafatlandırılırdı, bu gün isə həmin ənənə pozuldu. Bəlkə də Azərbaycanda ilk dəfə olaraq jurnalistlər şəffaf səsvərmə yolu ilə ən fəal, mətbuatla daha çəvik işləyən mətbuat xidməti rəhbərlərini seçdilər, mükafatlandırıldı. Seçilən və mükafat alan mətbuat xidməti rəhbərlərini bir daha təbrik edir, təşkilatçılara minnətdarlığımı bildirirəm".

"Olaylar" İnformasiya Agentliyinin əməkdaşı Süleyman İsmayilbəyli: "Bela təmaslar jurnalistlərlə mətbuat xidməti rəhbərləri arasında əlaqələri, əməkdaşlığı daha da inkişaf etdirir. Arzu edərdik ki, gələcəkdə digər nazirlik və komitələrin mətbuat xidmətləri də belə tədbirlərə cəlb edilsin. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən əsas qoyulan bu ənənənin davam etdirilməsini arzu edirəm. Ümumiyyətlə, Binəqədi RİH hər zaman illərə imza atıb. Bu da həm jurnalistlər, həm də mətbuat xidmətləri üçün bir ilk idi".

"Gündəlik Teleqraf" qəzetinin əməkdaşı Naibə Qurbanova: "İstənilən sahənin adamına peşə bayramında xüsusi diqqət göstərilməsi tədqiqəlayiqdir və etiraf edək ki, bu, çoxlarının ürəyincə olur. Hər dəfə milli mətbuat günündə jurnalistlər bu diqqəti gözləyir. Son illər Binəqədi Rayon İcra Hakimiyyətində jurnalistləri təbrik etmək, mükafatlandırmaq ənənə halı alıb. Bu dəfə isə bir çox qurumların mətbuat xidmətlərinin rəhbərləri media nümayəndələri ilə birgə təltif olundular. Sevinirəm ki, bir jurnalist və Binəqədi rayon sakini olaraq, mən də bu tədbirdən kənarda qalmadım. Binəqədi Rayon İcra Hakimiyyətinin təşkil etdiyi digər tədbirlər kimi, bu tədbir də maraqlı və faydalı oldu. Bu cür tədbirlər həm də jurnalistlərlə qurum təmsilçilərinin qeyri-rəsmi şəkildə bir araya gəlməsi baxımından, çox önəmlidir. Bunun üçün təşkilatçılara bir daha təşəkkür edirik".

Qadınlar Şurası qəzetimizi təbrik etdi



MƏLİ AĞAXANOV

22 İyul – Milli Mətbuat Günü münasibəti ilə Binəqədi qəsəbə bələdiyyəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva və şuranın idarə heyətinin üzvi, Bakı Təxstil Fabrikinin direktoru Səkinə Babayeva "Binəqədi" qəzetinin redaksiyasında olublar. Səmimi şəraitdə keçən görüşdə Aytac Əliyeva qəzetin kollektivinə yaradıcılıq uğurları arzulayaraq deyib: "Binəqədi" qəzeti rayonumuzun həyatında baş verən ən mühüm, əlamətdar hadisələri oxuculara çatdırmaqda mühüm rol oynayır. İnənirəm ki, qəzet üzərinə düşən vəzifəni daim şərəflə yerinə yetirəcək. Kollektivinizi mətbuatımızın 140 illik yubileyi münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram".

YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurası İdarə heyətinin üzvi Səkinə Babayeva təbriklərə qoşulub: "Fəaliyyətini bərpa etdikdən sonra az vaxt ərzində "Binəqədi" qəzeti özüünə geniş oxucu kütləsi toplaya bilib. Biz də Milli Mətbuat Günündə özümü borc bildik ki, sizlərlə bir yerdə olaq, bayram sevincinizi bölüşək. Hər birinizi səmimi qəlbədən təbrik edir, işinizdə uğurlar arzulayıram".

Qəzetin baş redaktoru Rüfət Mərdanov Azərbaycanda medianın inkişafından, bu sahədə görülən işlərdən danışaraq bildirdi ki, bu gün ölkədə mətbuat və söz azadlığı yüksək səviyyədə təmin olunub: "İnsanlar sərbəst şəkildə fikirlərini ifadə edə bilirlər. Məhz bu cür qayğının nəticəsidir ki, uzun illərdən sonra "Binəqədi" qəzeti fəaliyyətini bərpa edib. Bu günə qədər qəzetimizin 121 nöm-

rəsi çapdan çıxıb. Əsas məqsədimiz cənab Prezidentin rəhbərliyi ilə Binəqədi rayonunda aparılan abadlıq-quruculuq işlərini, həyata keçirilən mühüm layihələrin icra vəziyyətini dolğunluqla oxucularımıza çatdırmaq, eləcə də rayonun ictimai-siyasi həyatında yaxından iştirak etməkdir. Oxucularımızdan aldığımız çoxsaylı məktublar və edilən zənglər onu deməyə əsas verir ki, ötən illər ərzində qəzetimiz özünü doğrulda bilib. Binəqədi RİH-in diqqət və qayğısı sayəsində qəzetimizin fəaliyyəti üçün lazımı şərait yaradılıb. Çalışırıq ki, yaradılan bu şəraitdən maksimum istifadə edək, üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələk. Bir daha hər birinizə bu bayram günündə bizimlə bir yerdə olduğunuz üçün kollektivimiz adından təşəkkürümü bildirirəm".



daşlıq münasibətləri olan nazirliklərin, habelə digər dövlət qurumlarının mətbuat katiblərinin peşə bayramını təbrik etmək idi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuriyə Allahyarova, nazirlik və digər dövlət qurumlarının mətbuat katibləri və jurnalistlər iştirak edirdilər.

Milli mətbuatın 140 illik yubileyinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayan tədbirdə çıxış edən Aygün Əliyeva yubiley münasibətilə iştirakçılara təbrik etdi: "Bu gün dövlət səviyyəsində milli mətbuatımıza göstərilən qayğı bir daha göstərir ki, cənab Prezident ölkəmizin iqtisadi, siyasi inkişafı ilə bərabər, onun mədəni-sosial inkişafını da prioritet məsələ kimi dəyərləndirir. Möhtərəm Prezidentin "Jurnalistlərin dostu olmaq mənim üçün şərəfdir" deməsi bir daha göstərir ki, o, nəinki qətiyyətli dövlət başçısıdır, eyni zamanda, humanistdir, milli-mənəvi dəyərlərə, ziyalılığa, həqiqi və ədalətli sözlə sayğı ilə yanaşı, verdiyi sözlə sədəqətlidir. Bu gün böyük qürur hissi ilə qeyd etmək olar ki, Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkələr sırasındadır. Bu günün əsas tələbi budur ki, hansı ölkə informasiya bolluğuna malikdirsə, daha güclü, varlı dövlət kimi qəbul olunur və dəyərləndirilir. Təbii ki, bu inkişaf yolu ümummilli lider Heydər Əliyevin mətbuatın inkişafına yönələn xidmətlərindən qaynaqlanır. Bir daha hər birinizi milli mətbuatın

zamanda, mətbuat katibləri və jurnalistlərə peşə bayramları münasibətilə hədiyyələr verildi.

Tədbirdə iştirak edən həmkarlarımız fikirlərini bizimlə bölüşdülər.

yərə toplamışdı. Əslində, bu tədbirin əsas məqsədi, mənəcə, mətbuat katibləri ilə jurnalistlərin qeyri-rəsmi görüşünü təşkil etmək idi. Baxmayaraq ki, hər iki tərəf həmkardırlar, amma onların



Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova: "Bu gün mənim üçün çox sevindiricidir. Binəqədi Rayon İcra Hakimiyyətinə, "Binəqədinin dostları" mətbuat klubuna, eləcə də sorğuda iştirak edərək mənə səs verən bütün həmkarlarıma dərin təşəkkürümü bildirirəm".

fəaliyyəti çox zaman rəsmi olur. Bu, həm də həmkar nümayəndələrinin daha da istiləşməsinə xidmət edir".

"Kaspi" qəzetinin əməkdaşı Rəfik İsmayilov: "CafeMedia"dakı tədbir ənənəvi olaraq keçirilən bir çox tədbirlərdən fərqli idi. Ən əvəl ona görə ki, burada rəsmi ab-hava yox idi. Həm məkan



İlk partiya təşkilatında görüş



M.ORUCOV

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının rəhbərliyi tərəfindən Əlillərin Bərpa Mərkəzində ərazi ilk partiya təşkilatının sıralarına yeni qoşulmuş üzvlərlə görüş keçirilib. Tədbirdə rayon təşkilatının sədri Ramiz Göyüşov, Aparat rəhbəri Sevinc Abdullayeva, təlimatçı Səbinə Zeynalova, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov, Əlillərin Bərpa Mərkəzi ərazi ilk partiya təşkilatının sədri Səfa Abiyeva, Mərkəzin baş həkimi vəzifəsini icra edən Günay Rəfiyeva və ərazi ilk partiya təşkilatının üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İlqar Qurbanov Yeni Azərbaycan Partiyasının ölkədə hakim partiya olduğunu və hər kəsin bu partiya

sıralarında olmaqdan qürur duyduğunu bildirib. O, YAP-ın ictimai-siyasi həyatdakı mühüm rolundan danışaraq partiya işində daim fəal olacaqlarını qeyd edib.

Ərazi ilk partiya təşkilatının sədri Səfa Abiyeva tədbirdə çıxış edərək, Mərkəzin fəaliyyəti, yeni təmirdən çıxmış binası barədə ətraflı məlumat verib və yaradılan gözəl şəraitə görə ölkə Prezidentinə minnətdarlığını bildirib. Hazırda mərkəzin 102 işçisindən 70 nəfərinin partiya üzvü olduğunu qeyd edən S. Abiyeva gələcəkdə bu rəqəmin daha da artacağını, partiya sıralarının genişlənməyəcəyini vurğulayıb.

İclasda çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən 1992-ci il noyabrın 21-də ölkəmizin ağır sınaqlara məruz qaldığı dövrdə yaradıldığını qeyd

edərək partiyanın keçdiyi keşməkeşli tarixdən danışdı. Sədr Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük partiyası olduğunu, hazırda partiya üzvlərinin sayının 650 min nəfəri keçdiyini bildirdi. Dövlətin və cəmiyyətin davamlı inkişafına xidmət edən partiya üzvlərinin ölkənin siyasi həyatında mühüm rol oynadığını vurğulayan natiq YAP Binəqədi rayon təşkilatının fəaliyyəti, həyata keçirdiyi tədbirlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib. Qarşıdan gələn parlament seçkilərinə də toxunan sədr YAP namizədlərinin inamı qələbə qazanacağına və ümumi göstəricilər üzrə Binəqədi rayonunun öncül yerlərdə qoralaracağına ümidvar olduğunu qeyd edib.

Sonda YAP sıralarına qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim olunub.

Sənədsiz tikililər və qarşıya çıxan problemlər...

MƏHƏBBƏT ORUCOV

Bu mövzuya yenidən müraçət etməyimiz səbəbsiz deyil: Bakı və onun ətraf qəsəbələrində sakinləri narahat edən əsas problemlərdən biri də torpaqların zəbt edilməsi və sənədsiz tikililərlə bağlıdır. Bu xoşagəlməz hal əhali arasında müəyyən narazılıqların yaranmasına, bəzi hallarda yersiz şikayətlərin artmasına gətirib çıxarır.

Bəs bu kimi halların aradan qaldırılması üçün nə etmək lazımdır? Qanunsuz tikililərin (özbaşına tikinti) yaranma səbəbləri barədə danışmadan əvvəl bir mənalı olaraq qeyd edək ki, Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, «Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr olmadan və ya şəhərsalma və tikinti normalarını, qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbəşinə tikinti sayılır».

Xatırladaq ki, qəzetimizin ötən saylarında rayonda aparılan abadlıq-quruculuq işlərini ləngidən və ya bu prosese maneə yaradan qanunsuz tikililər barədə davamlı olaraq yazılar dərc edilib. Həmin yazılarda əhaliyə bir daha izah olunub ki, torpaqların zəbt edilməsi, sənədsiz tikililərin aparılması, eyni zamanda yaşayış binalarına edilən artırımlar və əlavələr həmin binaların dayanıqlığına xələf gətirməklə yanaşı, sakinlərin birgə yaşayış hüquqlarını pozur. Səlahiyyətli qurumların əhali arasında apardığı maarifləndirici söhbətlərə və xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar tutduqı səhv mövqelərindən hələ də əl çəkmək istəmir. Bu da sonradan qanun çərçivəsində sort müdaxilələrə gətirib çıxarır.

Bu gün hamıya yaxşı məlumdur ki, Binəqədi rayonunda təmir-tikinti işləri yüksək tempdə davam etməkdədir. Əhaliyə göstərilən sosial xidmətlərin kəmiyyəti və keyfiyyəti xeyli yüksəlib, qəsəbədə xeyli yollarda, mərkəzi prospektlərdə, habelə park və meydanlarda genişmiqyaslı abadlıq və yenidənqurma işləri həyata keçirilir. Bununla yanaşı, obyektiv səbəblərdən hələlik həlli mümkün olmayan, müəyyən narazılıq yaradan problemlər də mövcuddur. Belə ki, abadlıq-quruculuq işləri ilə əlaqədar yaşayış binalarında və ayrı-ayrı ərazilərdəki özbəşinə tikililərin sökülməsi bəzi sakinlərin narazılığına səbəb olur. Məhkəmələrin mövcud qərarı ilə razılaşmayan müxtəlif səlahiyyətli qurumlara və kütülvə informasiya vasitələrinə



müraciət etməkdən belə yorulmurlar.

Araşdırmalar göstərir ki, bu cür xoşagəlməz hallar özünü əsasən qəsəbələrdə və bağ massivlərində göstərir. Belə ki, son vaxtlar bu ərazilərdə yaşayan sakinlər fərdi ev tikintisi ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə və ayrı-ayrı səlahiyyətli qurumlara çoxsaylı müraciətlər ünvanlayıblar. Bu müraciətlərə baxan səlahiyyətli qurumlar qanunvericiliyin tələblərinə uyğun olaraq sakinlərə operativ məlumatlar versələr də bəzi sakinlərin yenidən təqdim etdiyi sənədlərdə hələ də ciddi nöqsanlar aşkar olunur. Həmin sakinlər məsələnin qanuni həllinə maraqlı deyil, müxtəlif vasitələrlə tikinti işlərini həyata keçirməyə çalışırlar. Halbuki, qanunvericiliyə görə, tikinti aparılacaq torpaq sahəsi özəlləşdirildikdən sonra müvafiq qurumların irad və təklifləri nəzərə alınmaqla inşaat işlərinə başlanıla bilər.

Binəqədi qəsəbə sakinləri Lətif Məmmədov bizimlə söhbətində vətəndaşların Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərindən hələ də xəbərsiz olmalarından gileyləndi. Müsahibimiz bildirdi ki, vətəndaşlar tikinti işlərinə başlamazdan əvvəl aldıkları torpaq sahələrini özəlləşdirməlidirlər: “Bundan sonra səlahiyyətli qurumlara xəbərdarlıq etməklə həmin ərazidə inşaat işlərinə başlamaq olmaz. İlk növbədə, tikiləcək obyektin sənədləri aidiyyəti qurumlar tərəfindən razılaşdırılmalı, layihəyə edilmiş iradları aradan qaldırılmalıdır. Əks halda həmin ərazidə tikinti işlərinin aparılması qanunvericiliyin tələblərinə ziddir. Amma bəzi şəxslər bu işləri görmək əvəzinə narazılıq yaradacaq müxtəlif yollara əl atırlar. Yaxşı olardı ki, şikayət etmək əvəzinə qanunların tələblərinə əməl olunsun”. L.Məmmədovun

sözlərinə görə, qanunsuz tikililərin sökülməsi nəticəsində vətəndaşlara maddi ziyanın dəyməsində əsas günah qanunları pozan vətəndaşın üzərinə düşür: “Çünki, qanunu bilmək və ona dönmədən əməl etmək hər bir vətəndaşın borcudur”.

Xatırladaq ki, qeyri-qanuni tikililərin paytaxtda aparılan abadlıq işlərinə mənfi təsir göstərməklə yanaşı gələcəkdə həmin ərazilərdə ciddi kommunal problemlərə əsaslı zəmin yaradır. Araşdırmalarımızdan belə aydın olur ki, bəzi vətəndaşlarımız qeyri-qanuni tikililərin ləğv edilməsinin paytaxtda aparılan abadlıq işlərinin tərkib hissəsi olduğunu hələ də anlamayıblar. Yeri gəlmişkən, Binəqədi Rayon İcra Hakimiyyətinin abadlıq-quruculuq məqsədilə çoxmənzilli binalardakı artırımların ləğvi barədə qərar da mövcuddur. Həyata keçirilən abadlıq-quruculuq işləri ilə əlaqədar Azadlıq prospektinin rayondan keçən hissəsində, mərkəzi küçələrdə və mikrorayonlardakı yaşayış binalarında sakinlər tərəfindən qanunsuz tikilmiş artırımlar ləğv olunub. Vaxtilə sakinlər tərəfindən müxtəlif yollarla həyatlarında tikilmiş qarajlar da sökülüb və həmin ərazilərdə müasir tələblərə cavab verən abad məhəllələr yaradılıb. Bu proses rayonun qəsəbələrində və Novxanı bağ massivində də həyata keçirilməkdədir.

Məsələn, rayon sakini Seymur Heybətov Binəqədi icra nümayəndəliyinə yazdığı məktubda bildirdi ki, o, hələ də eskiz layihəyə edilən iradları aradan qaldırmayıb. Sakin məktubunda aradan xeyli vaxt keçdiyini bəhanə gətirərək ərazidə tikinti işlərinə başlamaq istədiyini yazıb. Əslində, həmin şəxs qısa zaman kəsiyində sənəddə qeyd olunan iradları aradan qaldırılmalı və bundan sonra tikinti işlərinə başlanmalıdır. Necə deyirlər, qanunvericiliyin tələbləri yerinə yetiril-

məli, sənədləşmə işi müvafiq qanunvericiliyə uyğun olaraq mütləq icra olunmalıdır.

Bu cür problemlər əvvəllər rayon ərazisində yerləşən mikrorayonlarda aparılan abadlıq işləri zamanı da müşahidə edilmişdir. Narazı sakinlər rayonda aparılan abadlıq-quruculuq işlərini yüksək qiymətləndirdiklərini bildirir, eyni zamanda sökülməli işləri aparılarkən müəyyən məbləğdə kompensasiyanın ödənilməsinə məqbul hesab edirdilər. Bu artırımların təsadüfi tikilmədiyini bildiren sakinlər unudurlar ki, mikrorayonlarda yerləşən əksər çoxmənzilli yaşayış binalarının ətrafı vaxtilə ayrı-ayrı sakinlər tərəfindən (əsasən birinci cədvəldə yaşayan sakinlər) zəbt edilərək qanunsuz qaydada müxtəlif tikinti materialları ilə əhatəyə alınıb.

Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq, bu ərazilər əhalinin ümumi istifadəsi üçün nəzərdə tutulub. Bu səbəbdən də qanunsuz tikililərin sökülməsinə nəzərdə tutulan məhkəmə qətnamələri İcra Şöbəsinin əməkdaşlarının iştirakı ilə icra olunub, binalardakı əlavə artırımlar sökülərək ərazi sakinlərin ümumi istifadəsinə verilib. Baş verməmiş bir sıra xoşagəlməz hadisələr göstərir ki, bir çox hallarda özbəşinə tikililər hətta köhnə neft quyularının üzərində fərdi evlər inşa edilər və bu da bir çox hallarda bədbəxt hadisələrə səbəb olur.

Sonda əlavə edək ki, ARDNŞ-nin Hüquq İdarəsinin rəis müavini Tərlan Tahirovun bildirdiyinə görə, Binəqədi rayonunun inzibati ərazisində yerləşən, lakin şirkətin idarəçiliyində olan ərazilərdə sənədsiz olan minlərlə tikilinin sökülməsi barədə qərar mövcuddur.

Mövzunu davam etdirəcəyik.

Gənclər təşkilatının yığıncağı keçirilib



MAIL

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında 9-cu mikrorayon Gənclər Təşkilatının ümumi yığıncağı keçirilib. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Aparat rəhbəri Sevinc Abdullayeva, təşkilatın Gənclər Birliyinin sədri Mahmud Məmmədov, Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Səhə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ləman Əliyeva və fəal gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ramiz Göyüşov keçirilən yığıncağın mahiyyəti barədə məlumat verib. O, partiya üzvləri arasında gənclərin sayının günü-gündən artmasının müsbət hal olduğunu, YAP Binəqədi rayon təşkilatının sıralarına qoşulanlar arasında gənclərin üstünlük təşkil etdiklərini qeyd edib. Sədr partiyanın rayon təşkilatında üzvlərin sayının on beş mindən çox olduğunu da diqqətə çatdırıb.

Daha sonra gündəlikdə duran məsələlərə baxılıb. Öncə təşkilatın 7 nəfərdən ibarət yeni idarə heyəti seçilib. İdarə Heyətini qərarı ilə təşkilatın sədri vəzifəsinə

Tural İntiqam oğlu Əliyev, sədr müavinləri vəzifələrinə Məcid Həmid oğlu İsgəndərov və Şibiyyə Könül Məmmədov qızı seçilib.

9-cu mikrorayon Gənclər Təşkilatının yeni sədri Tural Əliyev ona göstərilən rəhbərliyinə təşəkkürünü bildirdi, ona göstərilən etimadı doğrultmaq üçün var gücü ilə çalışacağını vurğulayıb. Sonra çıxış edənlər yeni seçilənləri təbrik ediblər, gənclərin davamlı inkişafı istiqamətində rayonda görülən işlərdən söz açaraq rayon rəhbərliyinin gənclərə daim dəstək verdiyini bildirdilər.

Anar RƏHİMOV

– Mənim bağ evi tikintisi ilə bağlı sualım var. Evin çöl divarının hündürlüyü evin damına qədər 7 metrdir. Evin ümumi hündürlüyü isə 11 metrdir. Evlə hasar arasında məsafə nə qədər olmalıdır? Həmin məsafə necə hesablanır?

– Nəzərinizə çatdırırıq ki, ara məsafəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti məəcəlləsinin 69.4, 69.5.1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.03.2014-cü il tarixli 72 sayılı qərarı ilə tənzimlənir. Ara məsafəsi divarın hündürlüyünə

əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsinə təşkil edir. Ara məsafəsi divar hündürlüyünün 0,3 hissəsi ilə hesablanır. Bu göstəriciyə 72 sayılı qərarın 8.1-ci maddəsinə uyğun olaraq 45 dərəcədən artıq mailliliyə malik olan damların və frontonların hündürlüyünün 30%-i, 60 dərəcədən artıq olduqda 50%-i və 70 dərəcədən yuxarı olduqda

sual-cavab

isə tam hündürlüyü əlavə edilir. Beləliklə, inşası nəzərdə tutulan bağ evinin hündürlüyü 7 metr olduğu halda ara məsafəsi 2,1 m təşkil edəcəkdir. Bu məsafə dam örtüyünün maillilik dərəcəsinə asılı olaraq dəyişəcəkdir.

Seymur HEYBƏTOV
– Məlumat almaq istərdim ki, özəl torpaq sahəsində ti-

kiləcək ikimərtəbəli, 7 metr hündürlükdə fərdi yaşayış evinin divarı ilə torpaq sahəsinin sərhədi arasındakı ara məsafə AR Milli Məclisində 20.06.2014 tarixdə “AR Şəhərsalma və Tikinti Məcəlləsi”nə edilən dəyişikliklə uyğun nəzərə alınmalıdır (divar hündürlüyünün 0.3 hissəsi)? Vətəndaş, barəsində məlumatlandırma icraatı tələb

olunan tikilinin eskiz layihəsini və müvafiq sənədləri məlumat qaydasında İcra Nümayəndəliyini təqdim etdikdən sonra hər hansı rəsmi cavab gözləməlidirmi və hansı müddətə? Cavaba görə əvvəlcədən öz minnətdarlığımı bildirirəm.

– Qüvvədə olan qanunvericiliyə əsasən tikintisi nəzərdə tutulan bağ və ya fərdi yaşayış evinin xarici divarı ilə mülkiyyətdə olan torpaq sahəsinin sərhədləri arasında ara məsafəsi divar hündürlüyünün (0,3 hissəsi AR Milli Məclisində baxılsa da qəbul olunmamışdır) qüvvədə olan qanunvericiliyin tələbinə əsasən

0,6 hissəsi qədər olmalıdır. Tikinti məəcəlləsinin 75-ci maddəsinə əsasən istifadəsiz olan torpaq sahəsinin mülkiyyətinizdə olmasına dair hüquqmüəyyənədi sənədlərin notarial qaydada təsdiq olunmuş surəti, həmçinin tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin layihələndirməyə icazəsi olan fiziki və ya hüquqi şəxslər tərəfindən işlənmiş 3(üç) nüsxədən ibarət eskiz layihə Rayon İcra Hakimiyyətinə təqdim edilir və təqdim edilmiş sənədlərin araşdırılması zamanı 3 ay müddətində hər hansı irad bildirilməzsə tikinti işlərinə başlamaq mümkündür.

“Əkinçi”dən başlayan şərəfli inkişaf yolu

Milli mətbuatımız 140 illik yubileyini qeyd etdi

Əsası görkəmli ziyalı, ictimai xadim və ədib Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan milli mətbuatının yaradılmasının 140-cı ildönümü ölkə miqyasında təntənəli şəkildə qeyd olundu. Əsası 1875-ci ildə “Əkinçi” qəzeti ilə qoyulmuş milli mətbuatımızın formalaşma mərhələləri cəmiyyətin özünün inkişaf xüsusiyyətlərinə uyğun olaraq müəkkəb təkamül yolu keçərək müasir səviyyəyə gəlib çatmışdır. Bu gün müstəqil Azərbaycan söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Respublikamızda bu yönümdə həyata keçirilən müxtəlif islahatlar, ilk növbədə, demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək bu yolla inamla irəliləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi sayılmalıdır. Azərbaycanda insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu öz təsdiqini həm də demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılmış hüquqi təminatlarla tapır.

Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra respublikamızda ictimai-siyasi sabitliyin bərqərar olması, vətəndaşların təhlükəsizlik təminatının və qanunçuluğun gücləndirilməsi, sosial-iqtisadi problemlərin həlli istiqamətində ciddi addımların atılması söz və mətbuat azadlığının müdafiəsi sahəsində də əsaslı irəliləyişlərə zəmin yaratdı. Həmin dövrdən etibarən ölkədə mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində əməli tədbirlərin həyata keçirilməsinə başlandı. Müstəqil Azərbaycanın 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunan ilk Konstitusiyasının 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək və s. azadlıqları təsbit olundu.

Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” 6 avqust 1998-ci il tarixli fərmanı kütləvi informasiya vasitələrini senzura baxımından azad etdi. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi tökan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirdi. Çağdaş mətbuatımızın inkişafına böyük töhfə verən digər bir mühüm amil Azərbaycanın nüfuzlu beynəlxalq təşkilat olan Avropa Şurasına üzvlüyünün gerçəkləşməsi oldu. Təşkilata üzvlükdən sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş bərqərar olmasına im-

kan yaratdı.

Ötən müddətdə “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İnformasiya azadlığı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” qanunlar qəbul edildi, bu zaman Avropa Şurasının müxtəlif rəy və təklifləri nəzərə alındı. Ölkə rəhbərliyi demokratik inkişafın qarantı qismində çıxış etdiyi üçün mətbuatda özünü tənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurasının yaradılmasını mətbuat nümayəndələrinin öz öhdəsinə buraxdı. 2003-cü ilin martında ölkə jurnalistlərinin birinci qurultayında demokratik səsvermə yolu ilə Mətbuat Şurasının üzvləri və sədri seçildi. Bəri başdan vurğulayaq ki, Şura 5 illik uğurlu fəaliyyəti ilə cəmiyyətdə qəbul olunan, sayılıb-seçilən, eyni zamanda, mətbuat-məmur, mətbuat-vətəndaş mübahisələrinin məhkəməyəqədərki həllində böyük nailiyyətlər qazanan nüfuzlu təşkilata çevrilmişdir.

Demokratik inkişaf yoluna sadiqliyini hər zaman sübuta yetirmiş Azərbaycan söz və mətbuat azadlığının təmin edilməsi sahəsində bir sıra beynəlxalq konvensiyalara, sazişlərə də qoşulmuşdur. Qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanuna əsasən, KİV-in təsis olunması, ona sahiblik, ondan istifadə, onun idarə edilməsi qanunvericilikdə nəzərdə tutulan hallardan savayı, məhdudlaşdırıla bilməz. Eyni zamanda Mətbuat və İnformasiya Nazirliyinin ləğvi kütləvi informasiya vasitələrinin təsis olunması sahəsindəki bəzi əngəlləri aradan qaldırdı. Azərbaycan Respublikası Prezidentinin 11 may 2002-ci il tarixli “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə” Fərmanı yazılı medianın təsis edilməsinə və ondan istifadə imkanlarını qat-qat asanlaşdırmaqla, bu sahədə liberallığı tam təmin etmiş, mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan götürmüşdür. Bu isə inkişaf etmiş bir sıra Qərbi ölkələrinin mətbuata dair qanunvericilik təcrübəsinə əsaslanır. Ədliyyə Nazirliyində 5000-ə yaxın KİV-in qeydiyyatdan keçməsi də mətbu liberallaşmanın məntiqi nəticəsi sayıla bilər.

Hələ 18 dekabr 2001-ci il tarixdə aparıcı KİV rəhbərləri ilə görüşən ümummilli liderimiz Heydər Əliyev milli jurnalistikanın üzvləşdiyi bir sıra problemləri aradan qaldırıl-



masını üçün mühüm fərman və sərəncamlar imzaladı. Bu sərəncamlar mətbuata güzəştli kreditlərin verilməsini, onların maddi-texniki bazasının daha da gücləndirilməsini, çoxlu sayda qəzetin “Azərbaycan” nəşriyyatına olan borcunun

2005-ci ilədək dondurulmasını nəzərdə tuturdu. Bu diqqət və qayğının qarşılığı kimi, 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülməyən Heydər Əliyev hər zaman ölkədə söz və mətbuat azadlığının qarantı kimi çıxış edirdi. Ümummilli lider bütün bunlarla yanaşı, ölkə mətbuatının qüsurlarını, problemlərini də hər zaman açıq şəkildə bildirir, jurnalistləri milli-mənəvi, etik dəyərlərə riayət etməyə çağırırdı. Ümummilli lider mətbuat azadlığından sui-istifadə hallarını pisləyir, qanun pozuntularının yolverilməz olduğunu bildirirdi. Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyü onda idi ki, o peşə etikasını kobud şəkildə pozan, faktlara deyil, şəxsi mülahizələrə söykənən “yazlar”ın qanunamüvafiq qaydada cəzalandırılmasına yol vermir, dövlət məmurlarına dözümlü olmağı tövsiyə edirdi. Məhz Heydər Əliyevin lümanistliyinin nəticəsi olaraq ötan illərdə bir sıra momurlar qəzetlərə qarşı qaldırdıqları haqlı iddiaları geri götürüblər. Bu fakt ulu öndərin ölkədə azad mətbuatın fəaliyyətinə necə böyük əhəmiyyət verdiyini bir daha təsdiqləyir.

Həyata keçirilmiş islahat-

xüsusiyyətlərini qorumaqla inkişaf etməsinə vacib sayır. 2005-ci il 21 iyul tarixində “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, habelə “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalayan Prezident İlham Əliyev jurnalistlərin əməyinə yüksək qiymət verdiyini, onlara arxa, dayaq olduğunu əməli şəkildə sübuta yetirmişdir. Bu sərəncamlar əsasında milli mətbuatın ilk qaranquşu olan “Əkinçi” qəzetinin 130, 135 illik yubileyi respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunmuş, jurnalistlər mükafatlandırılmış, onlara fəxri adlar, habelə prezident təqaüdləri verilmişdir.

Prezident İlham Əliyev 2 iyun 2015-ci il tarixdə Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, milli mətbuatın yubileyi Bakıda və regionlarda geniş qeyd olunur, jurnalistlər mükafatlandırılır, mətbuatın keçirdiyi tarixi inkişaf yoluna nəzər salınır. Elə bu günlərdə dövlət başçısının imza-



lığının yüksək səviyyədə təminatı üçün bundan sonra da bütün zəruri tədbirlərin həyata keçirildiyini vurğulayır. Dövlət başçısı söz və mətbuat azadlığının ictimai nəzarət funksiyası kimi dəyərləndirir: “...Əgər güclü ictimai nəzarət olmasa, əgər Azərbaycanda azad cəmiyyət formalaşmasa,

normaların tənzimlədiyi sərəncamları keçdikdə, istər-istəməz, buna hüquqi müstəvidə qiymət vermək zərurəti ortaya çıxır. Təəssüf doğuran təhqir və böhtan yolunu tutan bir sıra “qəzetlər” bunun müqabilində məsuliyyətdən tamamilə azad olmağa, qanunsuz fəaliyyətlərini davam etdirməyə çalışırlar. Qanuna hörmətsiz yanaşan belə “yazlar” məsuliyyətdən yayınmaq üçün jurnalistin həbsinə məhduddiyət qoyan hansısa absurd müddəalardan qanunlarda əks olunmasını istəyirlər. Unudulur ki, jurnalist də vətəndaşdır və onun digər fərdlərin əsas fərdi məhz nümunəvi davranışlarında, qanunlara riayət etməsində olmalıdır. Söz və mətbuat azadlığının sui-istifadə yolu ilə insanların şərafət və ləyaqətini təhqir etmə, onlara böhtan atmaq, daha sonra isə azadlıqdan yayınmaq üçün çirkin kampaniyalara başlamaq yolverilməzdir. Dövlət başçısı cənab İlham Əliyev hüquqi dövətdə belə xaosit və qanunlarla tənzimlənməyən fəaliyyətin yolverilməz olduğunu bildirir: “...Bəzi hallarda müəyyən mətbuat orqanlarında belə fikir var ki, mətbuat nümayəndəsi olmaqla, jurnalist olmaqla, yaxud da mətbuat orqanının sahibi olmaqla hansısa xüsusi imtiyaz əldə edə bilər. Bu, belə deyil, qanun qarşısında hamı eyni olmalıdır”.

Bu gün siyasi əqidəsindən və baxışlarından asılı olmayaraq hər bir jurnalist və mətbuat işçisinin hüquqları dövlət tərəfindən etibarlı şəkildə qorunur. Bütün bunlar Azərbaycanda mətbuatın və media nümayəndələrinin problemlərinə dövlət səviyyəsində həssas münasibət mövcudluğunu tam şəkildə təsdiqləyir. Lakin müşahidələr göstərir ki, mətbuat sahəsində özünü göstərən bir çox problemlərin kökündə məhz peşəkarlıq səviyyəsinin aşağı olması faktı dayanır. Açıq demək lazımdır ki, keçid dövrünün bir sıra problemləri fonunda jurnalistikaya asan qazanc mənbəyi, iş yeri kimi baxanların sayı durmadan ar-

tır. Ölkədəki liberal mühitdən istifadə edən bəzi işbazlar asanlıqla qəzet açaraq reketçilik, şantaj, böhtan və iftira yolu çirkləli maliyyə vəsaiti əldə etməyə çalışırlar. Belələrinin bədnam əməllərindən ciddi jurnalistika da ziyan çəkir, necə deyirlər, “qurunun onuda yaş da yanır”. Bəli, bu gün Azərbaycan jurnalistikasında özünü qabarıq göstərən ən böyük problem də məhz peşə etikasının pozulması halları ilə bağlıdır. Əlbəttə, peşəkar jurnalist həтта müəyyən əsilliyi olan qəzetdə çalışdıqda belə, peşə etikasına riayət edir, sosial məsuliyyət hissini itirmir. Jurnalistikaya üz tutanların sırasında ən müxtəlif sahələrin nümayəndələrinə, bəzən hətta orta təhsilini tam başa vurmayan bisavadlara da geniş rast gəlinir. Normal savadı, dünyagörüşü olmayan, əyyaş həyatı keçirən belələrinin nə vaxtsa jurnalist etikasına və qanunlara hörmətlə yanaşmasını gözləmək isə qətiyyətin mümkün deyildir.

Azərbaycan mətbuatında digər başlıca problem mətbuatın ifrat siyasiləşməsi şəklində təzahür edir. Təhlükəli məqam ondan ibarətdir ki, qapanmaq təhlükəsi ilə üzlə-şən bəzi qəzetlər mövcudluqlarını qoruyub saxlamaq üçün konyuktur maraqlar gündən gündən siyasi və kriminal dairələrin təsiri altına düşürlər. Bu da sonda həmin nəşrlərin siyasiləşmə kimi lərinə maraqların ifadəçisinə çevrilməsi ilə nəticələnir. Mətbuata təsadüfi insanların axını isə ölkədə söz və mətbuat azadlığı üçün mövcud şəraitdən sui-istifadə hallarının geniş vüsət almasına gətirib çıxarır. Sifariş əsasında ayrı-ayrı dövlət məmurlarına qarşı kampaniya aparın bu qəzetlərin rəhbərləri mənəvi-əxlaqi dəyərləri və peşə etikasını ayaq altına atırlar. Bu sırada radikal müxalifət qəzetlərinin əməkdaşlarının ifrat siyasiləşməsinə faktını da xüsusi qeyd etmək lazımdır.

Bütün bu və digər qüsurlara, çatışmazlıqlara rəğmən, Azərbaycan mətbuatının perspektivi ilə bağlı düşüncələr kifayət qədər ürəkəcan mənzərə yaradır. Əvvəla, ölkənin müxtəlif sahələrindəki jurnalistlərin öz peşə imiclərinin fərqi qədər KİV-i nüfuzdan salın bütün neqativ hallara qarşı mübarizənin önündə dayanırlar. Digər tərəfdən, müasir oxucu da fəaliyyətini şərf və böhtan üzərində quran, onu mənfəi enerji ilə yükləyən, ürəkəcan heç bir informasiya dərc etməyən qəzetləri yaxına buraxmır. Ən başlıcası isə Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat azadlığının başlıca təminatçısıdır və bu sahədə həyata keçirilən islahatlar demokratikləşmə prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirir. Ölkə iqtidarında özünü göstərən bir çox problemlərin kökündə məhz peşəkarlıq səviyyəsinin aşağı olması faktı dayanır. Açıq demək lazımdır ki, keçid dövrünün bir sıra problemləri fonunda jurnalistikaya asan qazanc mənbəyi, iş yeri kimi baxanların sayı durmadan ar-

Samir ELMANOĞLU

REDAKSİYADAN: *Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamla Samir Elman oğlu Mustafayevə “Əməkdar jurnalist” fəxri adı verilib. “Binəqədi” qəzeti ilə daim əməkdaşlıq edən həmkarımızı ürəkdən təbrik edirik, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq!*

Azərbaycan qadınları ictimai-siyasi fəallıqları ilə seçilirlər

Azərbaycan Qadınları Respublika Cəmiyyəti ölkədə qadınların siyasi, sosial və ictimai fəallığını artırmaq, müstəqil dövlətimizin milli dirçəlişi və dünya xalqları arasında layiqli yer tutmasına yardım etmək məqsədilə yaradılıb. Qurum Azərbaycanda qadın hüquqlarının qorunmasını təmin edir, ölkənin ictimai-siyasi həyatında qadınların fəallığının artırılması, onların dövlət, habelə ictimai işlərə cəlb edilməsi, dövlət idarə orqanlarında təmsil olunması istiqamətində fəaliyyət göstərir. Qadınların sosial müdafiəsini, məşətini yaxşılaşdırmaq üçün tədbirlər və proqramlar hazırlayıb həyata keçirən cəmiyyət respublikamızda mövcud olan bütün qadın təşkilatlarının işini əlaqələndirməyə çalışır. Tariximizin, dilimizin, dinimizin, incəsənətimizin təbliği, geniş ümumrespublika xeyriyyəçilik proqramının həyata keçirilməsi Qadınlar Cəmiyyətinin işində prioritet məsələdir. Cəmiyyət üzvləri respublikamızda baş verən ictimai-siyasi hadisələrdə yaxından iştirak edir, xalqımıza məxsus milli-mənəvi dəyərlərin qorunmasında fəallıq göstərirlər.

Respublika Qadınlar Cəmiyyətinin Binəqədi rayonunda fəaliyyət göstərən surasının sədri ali dərəcəli həkim, bir sıra müsabiqələrin qalibi, "Sühh səfiri" və dəfələrlə ilin həkimi adını almış, "Vertebra" Tibb Mərkəzinin baş həkimi İradə Hacıyevadır. Bu günlərdə İradə xanımın görüşüb ölkə həyatında qadınların rolu, Respublika Qadınlar Cəmiyyətinin Binəqədi rayon surasının fəaliyyəti və qarşıdakı planlarla bağlı söhbət etdik.

– İradə xanım, cəmiyyət inkişaf etdikcə qadınların bu sahədə iştirakı da artır. Bu gün istənilən dövlətin qarşısında duran vacib məsələlərdən biri cəmiyyətdə gender amilinin nəzərə alınması və qadınların sosial-iqtisadi inkişafın təmin edilməsindəki rolunun daha da artırılmasıdır. Dünən məhdud hüquqları olan Azərbaycan qadını bu gün ölkədə mədəni və siyasi quruculuq proseslərinin fəal iştirakçısıdır. Azərbaycan qadınlarının cəmiyyətin inkişaf və tərəqqisində rolu barədə nə deyə bilərsiniz?

– Azərbaycan qadını tarixən ağıl, zəkasi, gözəlliyi, namusu, mərdliyi, sədaqəti, fədakarlığı ilə millətə, torpağına başucalıq gətirib. Tarixin bütün dövrlərində qadınlarımız cəmiyyətimizin mənəvi dayağı olmuş, ölkəmizin simasını müəyyənləşdirmək üçün böyük fədakarlıqlar göstərmişlər. Milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər. Azərbaycan qadını öz əzəli funksiyası olan analıq vəzifəsinə və borcunu da şərəflə yerinə yetirir, vətən üçün nəsillər arasında varisliyi ləyaqətlə davam etdirən övladları tərbiyə edib yetişdirir. Qadınlarımız dövlət tərəfindən böyük diqqət və qayğı var. Azərbaycan qadınları bugünkü mövqelərinə görə əbədiyaşar ulu öndər Heydər Əliyevə borcludurlar. Ümummilli liderimiz ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın qadın rəhbərətində yeni mərhələ, nəzərəcarpacaq yüksəliş, fəallıq və təşkilatlanma mərhələsi başlanmışdır. 1993-cü ilin ortalarından üzübəri Azərbaycan qadını müdrik xalq rəhbərinin ardıcıl və məqsədyönlü addımları, diqqət və

qayğısı sayəsində yüksəlir, ictimai-siyasi həyatda öz layiqli yerini tutur, lider mövqeyi əldə edir. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirdən ulu öndərimiz onların milli xüsusiyyətlərini olduqca yüksək dəyərləndirib. Təsədüfi deyil ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdıandan sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Ulu öndərin yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin etdi. Onun rəhbərliyi altında yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. Bir sözlə, bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Pre-



zidenti İlham Əliyevin atdığı addımlar hər birimizdə qürur, fəhər və şərəf hissi yaradır.

– Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyəti də Azərbaycan qadınları üçün bir örnəkdir...

– Mehriban xanım Əliyevanın Azərbaycan dövləti və xalqı, eləcə də qadın siyasətinin inkişafında danılmaz xidmətləri var. Onun mənəvi irsimizin qorunması istiqamətində ardıcıl fəaliyyəti Azərbaycanın milli dəyərlərinə yüksək hörmətini təzahürüdür. Respublikamızda qadın hərəkatının geniş vüsət alınmasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində ölkənin birinci xanımının xidmətləri xüsusi vurğulanmalıdır.

Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütövlükdə Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqə, mövcud ictimai-siyasi sabitlik bu mötəbər tədbirə uğurla ev sahibliyi etmək üçün başlıca faktorlardan idi. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin üzvləri hazırlıq işlərinə start verdikləri ilk gündən öz fəaliyyətlərində Avropa idman ailəsinin ölkəmizə göstərdiyi yüksək etimadı doğrultmağa çalışıblar. Bakıda birinci Avropa Oyunları ilə əlaqədar həyata keçirilən infrastruktur layihələri, yeni idman arenalarının tikilib istifadəyə verilməsi, mövcud obyektlərdə əsaslı yenidənqurma işlərinin aparılması, "Atletlər kəndi"nin inşası, digər çoxsaylı tədbirlərin əlaqələndirilməsi və qısa müddətdə reallaşdırılması Mehriban xanım Əliyevanın rəhbərliyi altında çalışan "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətinin miqyası barədə konkret təsvirlər yaradır.

– Respublika Qadınlar Cəmiyyətinin Binəqədi rayon surası yeni yaradılıb. Qurumun əsas fəaliyyət istiqamətləri barədə nə deyə bilərsiniz?

– Azərbaycan cəmiyyətinin qadınını ictimai-siyasi, sosial, iqtisadi və mədəni sahələrdə rolu ildən-ilə artır. Bütün bunlar respublikamızda demokratik dövlət quruculuğunun, ulu öndər Heydər Əliyev tərəfindən əsas qoyulan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin əməli nəticəsidir. İndi Azərbaycanda gender bərabərliyinin təmin olunması üçün möhkəm hüquqi baza var. Bu gün qadınların sosial vəziyyətinin yüksəlməsi cəmiyyətin bütün fəaliyyət sahələrində parlaq surətdə özünü büruzə verir. Rəhbərlik etdiyim şura Respublika Qadınlar Cəmiyyəti ilə sıx əməkdaşlıq şəraitində işləyir. Cəmiyyətin sədri Bahar Qasımovaya bütün işlərdə

bizə yaxından dəstək verir və köməklik edir. Bizim əsas fəaliyyət istiqamətimiz ictimai-siyasi hadisələrdə qadınların rolunu daha da artırmaqdır. İndiyə qədər müxtəlif sahələri əhatə edən silsilə tədbirlər təşkil olunub. Həmin tədbirlərdə rayonumuzun qadınları yaxından iştirak edərək, fəallıq göstərirlər. Tədbirlərin təşkil olunmasında Binəqədi Rayon İcra Hakimiyyəti bizə yaxından dəstək olur. Onu da deyim ki, şuranın üzvlərinin əksəriyyəti məktəbəqədər təhsil müəssisələri və orta məktəblərin müəllimləridir. Şura tərəfindən mütəmadi olaraq müharibə veteranları şəhid və imkansız ailələrə kömək göstərilir. Yeri gəlmişkən, qeyd edim ki, təşkilat tərəfindən 9 May – Qələbə günü münasibətilə də tədbir keçirilib, veteranlara bayram sovgatı verilib.

– İradə xanım, Azərbaycanda sırf onurğa sınıtu problemləri ilə məşğul olan ixtisaslı tibb müəssisəsinin baş həkimisiniz. Sırr deyil ki, indi ölkəmizdə dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkənlər ilbail artır. Bu xəstəliklərin fəsadları barədə fikirlərinizi bilmək maraqlı olardı...

– Azərbaycanda kifayət qədər insan onurğa əyriliyindən əziyyət çəkir. Müxtəlif ağrıların səbəbkarı olan onurğa əyriliyi insanın yaşına baxmır. İstənilən yaşda yaranan bu problem bəzi şəxslər tərəfindən xəstəlik kimi qəbul olunmasa da, əslində, çox ciddi bir haldır. XXI əsrin beləsi sayılan onurğa problemlərdən bütün dünya əziyyət çəkir. Bəlkə də xəstəliklər sırasındakı ən çox səhlənkarlıq nəticəsində yaranan və inkişaf edən xəstəlik də məhz onurğa əyriliyidir. İlbel "canvanlaşan" bu xəstəliyə 6-7 yaşlı uşaqlarda da rast gəlinir. Təbii ki, uşaqların inkişafı

və sağlamlığı barədə hamıdan çox valideyn düşündür və onlar övladları üçün hər şeyin ən yaxşısını arzulayırlar. Bu istək özünü uşaqların geyimində, məktəb aksesuarlarında da göstərir. Təəssüf ki, bu, bir sıra problemlərin yaranmasına səbəb olur. Uşaqlar orta məktəbə 6 yaşında gedir. Bu yaşda uşaqların daşıdığı çantanın ağırlığı isə onun onurğa sümüyünü zəiflədir. Ağır kükrək çantası daşımaq məktəb uşaqlarının inkişaf etməkdə olan oynaq və əzələ strukturlarının inkişafında problemlərə gətirib çıxarır və nəticədə skolioz xəstəliyinin yaranmasına səbəb olur. Onurğa xəstəliklərinin əsas yaranma səbəblərindən biri də uşaqların düzgün oturmaları ilə bağlıdır. Evdə valideynlər, məktəbdə isə müəllimlər uşaqlara düzgün oturma qaydalarını başa salmalıdırlar. Uzanaraq dərslər oxumaq, həddindən artıq eyni formada hərəkətsiz qalmaq da onurğa əyriliyi xəstəliyinə səbəb olur.

Avqust ayının sonunda şuranın təşkilatçılığı ilə təşkil olunacaq tədbirə Binəqədi rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil tədris müəssisələrinin müəllimlərini, valideynləri də dəvət edəcəyik. Burada onurğa əyriliyi barədə məlumat verəcəyəm, onun fəsadlarından danışılacaq. Tədbir iştirakçıları peşəkar həkimlər tərəfindən məlumatlandırılacaq. Yeri gəlmişkən, qeyd edim ki, "Vertebra" Tibb Mərkəzi onurğa sınıtu problemləri, skoliozlar, kifozlar, osteoxondrozlar, osteoparozlar, fəqərəarası disk yırtıqları və digər oxşar xəstəliklərin müalicəsi ilə məşğul olur. İndiyə qədər mərkəz və şuranın dəstəyi ilə neçə-neçə Binəqədi sakini burada müalicə olunaraq sağlamlığına qovuşub.

Kitabxanalar gələcək nəslin formalaşmasında mühüm rol oynayır

Hər bir xalqın mədəni inkişafında mühüm rol oynayan mənbələrdən biri də uşaq kitabxanalarıdır. Bu kitabxanalar gənc nəsli mədəni xidmət göstərməklə yanaşı, məktəbli oxucuların mütaliəsinə düzgün rəhbərlik etməyi, onlarda vətənpərvərlik, cəsurlik, ləyaqət və s. kimi gözəl hisslər tərbiyə etməyi qarşısına məqsəd qoymuşdur. Oxucu biliyinin zənginləşməsinə mütaliə böyük əhəmiyyətə malikdir. Şübhəsiz, gənc nəslin hərtərəfli inkişafı üçün uşaq ədəbiyyatının mütaliəsi mütləqdir.

Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ölkəmizdə fəaliyyət göstərən bütün uşaq kitabxanaları üzrə elmi-metodik mərkəz hesab olunur. 1965-ci ildə yaradılmış bu kitabxananın hazırda paytaxtın müxtəlif rayonlarında fəaliyyət göstərən filialları var. Mədəniyyət mərkəzinin 3 saylı filiali Binəqədi rayonu ərazisində yerləşir. Hazırda burada oxucuların sayı 2520 nəfərdir. Kitab fondu 18.000 nüsxəyə çatdırılan kitabxanaya gəliş 5273 olub. Kitabların verilmə sayı isə 8000-ə bərabərdir.

Mərkəzin fəaliyyəti ilə bizə yaxından tanış edən baş kitabxanəçi Ədilə Məmmədova bildirdi ki, filialda Azərbaycan

və rus bölmələri fəaliyyət göstərir. Bura gün ərzində 15-ə yaxın şagird müraciət edir. Kitabxanada mütəmadi olaraq silsilə tədbirlərin təşkil olunduğunu deyən Ədilə Məmmədova buraya yeni kitab və nəşr nümunələrinin daxil olduğunu diqqətə çatdırdı: "20 Yanvar faciəsinə, Xocalı Soyqırımına, Novruz bayramına, 31 Mart Dünya Müstəqillik Gününə həsr olunmuş, habelə "Narkomaniya ilə mübarizə hər birimizin vəzifəsidir" adlı tədbirlər keçirilir. Bundan başqa, mədəniyyət ocağının kitabxanaları müntəzəm olaraq yaxın ərazilərdə yerləşən ümumtəhsil müəssisələrinə gedir, 1-4-cü sinif şagirdlərinə kitabxanaya gəlmələri barədə məlumatlar verirlər. Keçirilən seminarlarda bir sıra mövzulara toxunulur. Ötən müddət ərzində kitabxanada tanınmış şair və yazıçıların yubileyləri qeyd olunub. Biz oxucularımıza Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və incəsənəti haqqında, bundan başqa, ölkəmizin görməli-gezməli yerləri barədə məlumatlar veririk".

Söhbət əsnasında Ədilə Məmmədova onu da bildirdi ki, mütaliə hər bir insanın şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır: "Uşaqlarda mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması olduqca vacib amillərdəndir. Çünki çox mütaliə edən uşaqların düşünmə qabiliyyəti daha sürətlə inkişaf edir. Bir uşaq kitabxanası olaraq F.Köçərli adına Uşaq Kitabxanasının əsas məqsədi uşaqlarımızın gələcək həyatına yeni dəyərlər gətirmək, hər cür yeniliklərə qarşı onların daha savadlı, daha ağıllı böyümələrinə təkan verməkdir. Bu məqsədlə filialda uşaqlara mütaliə etmək vərdişlərini aşılamaq istiqamətində silsilə tədbirlər həyata keçirilir. Uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırılması işi ilə həm ailədə, həm də pedaqoqı qaydada məktəblərdə və kitabxanalarda məşğul olunmalıdır. Sözsüz ki, hər bir insanda dünyagörüşünün, tərbiyəsinin, Vətəninə bağlılıq kimi müsbət keyfiyyətlərin formalaşması məhz uşaqlığda dövrünə təsadüf edir. Bu kimi keyfiyyətlərin aşılaşılmasına əsaslanmasında mütaliənin rolu əvəzsizdir. Azyaşlıların mütaliəyə cəlb edilməsi olduqca ciddi məsələdir. Bu işdə kitabxanaların da üzərini böyük məsuliyyət düşür.

Kitabxanaya uşaqlara sevdirmək lazımdır. Bunun üçün şüar və sitatələrdən istifadə etmək daha məqsədsə uyğun olar. Həmin yazılar rəngli və irihəcmli olsa, daha yaxşı olar. Axi uşaqlar gördüklərini təkrar etməyə çalışsınlar. Məhz bu səbəbdən də valideynlər boş vaxtlarında mütaliəyə vaxt ayırmalıdırlar. Onlar özləri üçün mütaliə etməklə yanaşı, uşaqları üçün də kiçik həcmli nağılları ucadan oxumalı, mütaliəyə qarşı balacalarda həvəs yaratmalıdırlar. Biz kitabları məktəblilərə sevdirmək məqsədilə onların



yaşlarına uyğun, maraqlarına səbəb olacaq sərgilər təşkil edirik. Sərgiyə gələn oxuculara oradakı kitablar barədə ətraflı məlumat verilir".

Ə.Məmmədovanın sözlərinə görə, kitabxanada sevimli şair və yazıçılarla da görüşlər təşkil olunur. Məhz belə görüşlər oxucuların fəallığını və oxumaq həvəsini artırır. Bundan başqa, mədəniyyət ocağında müxtəlif mövzulara inşay və rəsm müsabiqələri keçirilir.

Ədilə xanım hesab edir ki, yuxarı sinif şagirdlərinin kitab oxumağa sövq etmək üçün

onlar arasında intellektual yarışlar keçirmək mümkündür. Bu kimi oyunlar uşaqları mütaliəyə həvəsləndirə bilər. Bundan başqa, müxtəlif fənlər üzrə bilik yarışmaları da təşkil etmək mümkündür. Bununla da şagirdlər həmin fənlərlə əlaqədar kitablarla maraqlanar, onları əldə etməyə çalışsınlar.

Kitabxanada olduğumuz müddətdə onu da öyrəndik ki, filialın təşkilatçılığı ilə iyun ayından başlayaraq "Yay oxu zali" keçirilir. Filialın yaxın ərazisində yerləşən parklarda təşkil olunan bu cür tədbirdə uşaqlar yaxından iştirak edirlər. Ədilə xanım bildirdi ki, belə tədbirlər şagirdlərin yay tətillinin səmərəli təşkilində mühüm əhəmiyyətə malikdir: "Artıq bir neçə dəfədir ki, "Yay oxu zali" tədbiri keçiririk. Uşaqlar və məktəblilər böyük maraqla tədbirimizə qatılırlar. Düzdür, oxucularımız bəziləri şəhərdə yoxdur. Onlar yaxınlarının doğmalarının yanına gediblər. Onu da deyim ki, bizim filialda məktəblilərin qış tətili günlərində də bu cür tədbirlər təşkil edirik. "Yay oxu zali"nda məktəblilərə Azərbaycan yazıçıları ilə yanaşı, Hans Anderson, Harri Potter və digərlərinin əsərləri də təqdim olunur".

→ iqtisadiyyat

Azərbaycan şirkəti beynəlxalq biznes mükafatının qalibi elan olunub

“Neuron Technologies” şirkəti dünyanın ən mühüm biznes mükafatlarından olan “The Biz 2015”-in qalibi elan olunub.

Bu mükafat baş iqamətgahı ABŞ-ın Hyuston şəhərində yerləşən Dünya Biznes Konfederasiyası tərəfindən təsis olunub. Neçə illərdir dünyanın tanınmış beynəlxalq şirkətləri biznesdə əldə etdiyi nailiyyətlərə görə bu mükafatın qalibi seçilir. Dünya Biznes Konfederasiyası tərəfindən üç mindən artıq şirkət arasında aparılan araşdırma və tədqiqatın nəticəsi olaraq 2015-ci il üzrə keçirilən nominasiyada Azərbaycanın “Neuron Technologies” şirkəti qaliblər siyahısına daxil edilib.

Dünya Biznes Konfederasiyasının rəhbəri Jesus Moran tərəfindən təqdim olunan rəsmi məlumatda “Neuron Technologies” şirkətinin biznes sahəsində əldə etdiyi nailiyyətləri, təqdim etdiyi xidmətlərin və proqram təminatlarının beynəlxalq keyfiyyət göstəricilərinə uyğun gəlməsi, müasir idarəetmə sistemlərinin tətbiqi, həmçinin şirkətin qısa müddətdə innovativ texnologiyaların, İKT sistemlərinin tətbiqinin bu beynəlxalq mükafata layiq görüləsinin əsas meyarları olduğu bildirilib. Şirkətin rəhbəri İsmayıl Ələkbərov bildirib ki, bu mükafatın Las Vegas şəhərində keçiriləcək ənənəvi təqdimmə mərasimində iştirak etmək üçün ABŞ-a dəvət edilə bilər.

Azərbaycan Qərbi Avropanın 7 ölkəsini enerji ilə təmin edəcək

Azərbaycan genişmiqyaslı enerji layihəsi üzərində iş aparır və “Cənub” qaz dəhlizi ilə nəql olunacaq qaz Qərbi Avropanın 7 ölkəsini enerji ilə təmin edəcək. Bu barədə Almaniyanın Presseportal.de saytında dərc olunmuş məqalədə deyilib.

Məqalədə SOCAR-ın prezidenti Rövşən Abdullayev sənəddən layihə barədə verdiyi açıqlama da öz əksini tapıb. Bildirilir ki, “Şahdəniz” yatağında bu dəhlizlə qoşulacaq 7 quyuda qazma işi artıq yekunlaşıb. Bu isə layihənin 30 faizi və ilkin variantda təbii qazın nəqlinə hazırlıq deməkdir. Layihəyə ümumilikdə 45 milyard avro sərmayə qoyuluşu nəzərdə tutulur ki, hazırda 10 mil-

yard avro məbləğində saziş imzalanıb.

Qeyd edilib ki, hazırda bu istiqamətdə aparılan işlərə 23 ölkədən 162 tədarütkü qoşulub. Bütövlükdə isə 9 min 500 nəfər layihə üzrə işə cəld olunub. Eyni zamanda, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi istiqamətində Gürcüstanda da işlər aparılır. SOCAR-ın prezidentinin sözlərinə görə, 2020-ci ildə Azərbaycan qazı “Cənub” qaz dəhlizi vasitəsilə Avropa İttifaqı dövlətlərinə nəql ediləcək.

Bildirilib ki, dəhlizin uzunluğu 3500 kilometr təşkil edəcək və Azərbaycanı İtaliya, oradan 7 ölkə ilə birləşdirəcək. Növbəti 5 il ərzində terminallarda 30 mindən çox yeni iş yerləri açılacaq.

Fransa şirkəti TAP layihəsində iştirak edəcək

Fransanın “Technip” neft-qaz servis şirkəti “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi üzrə idarəetmə və konsaltinq xidmətlərini həyata keçirəcək.

Bu barədə “Technip” məlumat yayıb. Bildirilir ki, tərəflər arasında bununla bağlı müqavilə imzalanıb. Müqavilə TAP-ın Yunanistan, Albaniya və İtaliyanın quru hissəsini əhatə edəcək. Xidmətlər isə TAP-ın İsviçrənin Baar şəhərindəki qorərgahında, “Technip”-in Romadakı ofisində, həmçinin Yunanistan, Albaniya və İtaliyada fəaliyyət göstərəcək digər mərkəzlərdə reallaşdırılacaq.

Uzunluğu təxminən 870 kilometr olan Trans-Adriatik boru kəməri Türkiyə ilə Yunanistan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanistan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

→ mədəniyyət

“Aypara” muğam üçlüyü Astanada keçirilən musiqi festivalında iştirak edib

TÜRKSOY-un təşkilatlığı ilə Astanada Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuramın 43-cü ümumdünya konfransı çərçivəsində türk xalqlarının musiqi festivalı keçirilir. Türk xalqlarının ənənəvi musiqi festivalı Azərbaycan, Özbəkistan, Türkiyə, uyuğ xalqların musiqisini, rəqslərinin ənənələrini birləşdirir.

Festivalda iştirak edən musiqiçilər orta əsrlərdən bəri şəhər, kənd və səhralıqda formalaşan mədəniyyəti nümayiş etdirib, muğam vokal-instrumental ansambl janrlarını təqdim ediblər.

Türk xalqlarının musiqi mədəniyyətinə, onların qarşılıqlı mübadilə yolu ilə inkişafına həsr edilmiş tədbirdə 70-ə yaxın ölkədən 800 aparıcı ekspert, türkdilli ölkələrin mədəniyyət və incəsənət xadimləri və xarici ölkələrin nümayəndələri iştirak ediblər.

“Aypara” muğam üçlüyü, ikinci Respublika Muğam Müsabiqəsinin qalibi Aytən Məhərrəmov, tarzən Ədalət Behbudov, kamança ifaçısı Pərviz Fərhadov çıxışları ilə festival iştirakçılarında xoş anlar bəxş ediblər.

Kamera konserti təşkil olunacaq

Azərbaycan Bəstəkarlar İttifaqı yeni mövsümdə keçiriləcək silsilə konsert proqramlarına hazırlaşır.

Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov bildirib ki, təmsil etdiyi qurumun təşkilatçılığı ilə üçüncü dəfə “Azərbaycan bəstəkarlarının kamera əsərləri gənc bəstəkarların təqdimatında” adlı silsilə konsert proqramı təşkil olunacaq. Dahi Azərbaycan bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubiley tədbirləri çərçivəsində keçiriləcək konsert proqramına yaş 30-dək olan gənc ifaçılar qatılacaq. Oktyabr ayına planlaş-

dırılan konsertdə Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası və orta ixtisas musiqi məktəblərindən olan gənc istedadlı ifaçılar müxtəlif musiqi nömrələri ilə çıxış edəcəklər. Konsertdə skripka, qanun, kamança, tar, violonçel və fortepiano alətlərində Azərbaycanın klassik musiqi əsərləri ilə yanaşı, gənc bəstəkarların da əsərləri səsləndiriləcək.

Cəlal Abbasov deyib: “Bizim məqsədimiz bəstəkarlarımızın unudulan əsərlərini yada salmaq, gənc bəstəkarlarımızın əsərlərini tanımaq, eyni zamanda, gənc ifaçıların istedadlarını üzə çıxarmaqdır”.

**Heydər Əliyev Fondunun dəstəyi ilə Kannda təşkil olunan atəşfəşanlıq şousunun videosu yayımlanıb**

Azərbaycan iyulun 14-də Kannda başlayan ənənəvi “Piroteknika sənəti” festivalında iştirak edib. Festival “Bakı Atəşfəşanlıq Qrupu” nun şousu ilə başlayıb. Qeyd edək ki, ölkəmiz Heydər Əliyev Fondunun dəstəyi ilə bu festivalda 2013-cü ildən iştirak edir. Builki atəşfəşanlıq isə həm də

müsabiqə xarakterli olması ilə seçilib.

“Bakı Atəşfəşanlıq Qrupu” nun 25 dəqiqəlik şousunun Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Tofiq Quliyevin, Müslüm Maqomayevin, Ələkbər Tağıyevin ölməz əsərləri və

görkəmli muğam ustası Alim Qasimovun ifası ilə müşayiət olunması böyük maraqla qarşılanıb. Tədbir iştirakçıları və Kruazett bulvarı boyunca yerli sakinlər, turistlər Azərbaycan musiqisi sədaları altında möhtəşəm şounun şahidi olublar.

Kannda avqustun 24-dək davam edəcək “Piroteknika sənəti” atəşfəşanlıq müsabiqəsində Azərbaycanla yanaşı, Polşa, Fransa, Böyük Britaniya və Argentina da iştirak edir. Azərbaycanın müsabiqədə təqdim olunan, 25 dəqiqə ərzində ölkəmizin zəngin musiqisinin müşayiəti ilə minlərlə tamaşaçının izlədiyi şousunun videosu festivalın saytında yayımlanıb.


→ xarici xəbərlər

Silsilə partlayışlarda 40-a yaxın şəxs ölüb, 100-dən artıq adam yaralanıb

“Əl-Cəzirə”nin xəbərinə görə İraqın müxtəlif yerlərində silsilə partlayışlar törədilib. Paytaxt Bağdadda minalınamış avtomobilin partladılması nəticəsində azı 18 nəfər ölüb, 43 nəfər yaralanıb. Şəhərin şimalında silahlı şəxsin idarə etdiyi avtomobil partlatması nəticəsində isə 4 polis ölüb, 20 nəfər yaralanıb. Paytaxtın cənubunda yanacaqqaldırma məntəqələrindən birinin yaxınlığında minalınamış avtomobilin partladılması 3 mülki şəxsin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnib. Daha bir partlayış Baquba

şəhərində qeydə alınıb. Yərmuk məhəlləsində partlayıcı qurğunun işə düşməsi 6 mülki şəxsin ölümü, 11-nin isə yaralanmasına səbəb olub. Diyalə əyalətində bazarlardan birində minalınamış avtomobilin partladılması azı 5 nəfərin ölümü, 18 nəfərin yaralanması ilə nəticələnib.

Bundan əlavə, Ənbər və Səlahəddin əyalətlərində ordu qüvvələri ilə “İraq-Şam İslam Dövləti” qruplaşması arasında gedən döyüşlərdə “İŞİD”-in 23 silahlısı öldürüldü, ona məxsus xeyli sayda hərbi texnika məhv edildi.

**Fransada tətillilər La Manş tunelində gedən yolu bağlayıblar**

“Reuters”-in məlumatına görə Fransada liman işçiləri yenidən tətillə keçiriblər. Kalle limanında aksiyaya keçirən “MyFerryLink” şirkətinin əməkdaşları La Manş tunelində avtomobil şinlərini yandıraraq tunelə gedən yolu bağlayıblar.

Nəticədə avtomagistralda iri tıxaclar yaranıb. Tətillə görə Böyük Britaniyanın Folks-ton liman şəhərinə gedən yük və sərnişin qatarlarının hərəkəti çətinləşib. Liman işçiləri

“MyFerryLink” şirkətinin rəhbərliyinin rəqib şirkətlərə gəmiləri satmaq qərarına etirazlarını bildirirlər. Tətillə həmçinin iyul ayı üçün işçilərin əmək haqlarının ödənilməməsi səbəb olub. Bundan əlavə, aksiyacılar 400 iş yerinin ixtisarından ehtiyat edirlər.

Bu, son 1 ay ərzində Fransada liman işçilərinin keçirdiyi 3-cü tətildir. İyunun sonunda keçirilən aksiyalar polisə qarşıdurma ilə nəticələnmişdi.

→ maraqlı

Zəlzələyə davamlı yapon evi

Yaponiyanın “Hideaki Takayanagi Architects” memarlıq şirkətinin mütəxəssisləri ölkədə torpaq sahəsinin bahalığını nəzərə alaraq, kiçik ərazidə tikiləcək evin layihəsini hazırlayıblar.

“Life in Spiral” adlandırılan 4 mərtəbəli yaşayış evinin sahəsi 109 kvadratmetrdir. Ev bütünlüklə polad təbəqələrdən quraşdırıldığından xeyli

üyüngüldür. Ekspertlərin qənaətinə görə, ölkə ərazisində tez-tez zəlzələ baş veriyindən bu tip evlərə ehtiyac daha çoxdur.

Binanın iki fasadı tamamilə şüşədən ibarətdir. Birinci mərtəbədə kabinet, ikincidə isə qonaq və mətbəx otaqları yerləşir. Ev 3-cü mərtəbəsində yataq və vanna, sonuncu mərtəbədə isə daha 2 yataq otağına malikdir.

Ən nazik lampa təqdim olunub

Kolumbiya Universitetinin tədqiqatçıları lampaların qrafen tətbiqinə əsaslanan yeni texnologiyasını hazırlayıblar.



İşıq diodlarını əvəz edən karbon lampaların işıqlandırmağa başlaması üçün qrafeni qızdırmaq xüsusi çipdən istifadə edirlər.

Faktiki olaraq, ənənəvi közərmə lampaları həmin prinsip əsasında işləyir, lakin közərmənin qrafen tellərinin qalınlığı cəmi bir atom təşkil edir. Yeni nəsil lampalar isə

analoqları ilə müqayisədə daha nazik olacaq.

Alimlərin bildirdiyinə görə, hazırladıqları qrafen teli ilə birlikdə işləyən “qızdırıcı” çipi digər sahələrdə də (müxtəlif kimyəvi preparatların qızdırılması, kimyəvi reaksiyaların öyrənilməsi üçün və s.) tətbiq etmək mümkündür.

Tədqiqatçılar iddia edirlər ki, yeni texnologiya əvvəlki texnologiyalardan fərqlənir və bir sıra üstünlüklərə malikdir.

**Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti**

Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az